

Şəffaf büdcə kitabxanası

Dövlət büdcəsi:
**Sosial müdafiə
və təminat xərcləri**

State budget:
Social protection
and social security
expenditure

“Ekspert” jurnalı
Bakı - 2005

“Ekspert” iqtisad jurnalı
Bakı şəhəri,
S.Rüstəmov küç., ev 3/6, mən.3
Tel: (99412) 492 52 80
Faks: (99412) 498 44 31
E-mail: ekspert@azeronline.com
Website: www.ekspert.az

Müəlliflər: *Azər MEHTİYEV
Qubad İBADOĞLU
Rövşən AĞAYEV
Samir ƏLİYEV*

Kitabda dövlət bütçesindən sosial müdafiə və sosial təminata ayrılan xərclərin funksional, təşkilati və iqtisadi strukturu şərh olunur, 2003-2005-ci illərdə bütçədən həmin sahələrə ayrılan vəsaitin istifadə vəziyyəti təhlil olunur, vəsaitlərin son istifadəçilərə, yeni pensiyaçılara, əlliillərə, çoxuşaqlı ailələrə və sair təqəüdçülərə çatma mexanizmləri açıqlanır. Kitabda sosial müdafiə və təminat xərclərinin səmərəliliyinin artırılması istiqamətində bir sıra əhəmiyyətli təkliflər verilir.

Kitab sosial müdafiə və sosial təminat sisteminin işçiləri, bütçədən bu istiqamətə ayrılan vəsaitin istifadəçiləri, dövlət məmurları, millət vəkilləri, QHT və KİV əməkdaşları, sosial müdafiə və təminat sisteminin tədqiqatçıları, ali məktəb müəllimləri və tələbələri üçün faydalı ola bilər.



Kitab OXFAM-GB Beynəlxalq Humanitar Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Şəffaf bütçə” layihəsi çərçivəsində çap olunub.
Kitabın məzmununa və buradakı məlumatlara görə Oxfam GB heç bir məsuliyyət daşımir.

Kitab pulsuz paylanır

ISBN 9952-8057-2-1

© “Ekspert” iqtisad jurnalı

GİRİŞ

Dünyada sosial müdafiə modelləri, onların maliyyələşdirmə mənbələri və istiqamətləri ilə bağlı təcrübələr kifayət qədər çoxdur. Bu təcrübələrlə Azərbaycan reallıqlarını çoxmə məsafə ayırır? Əlbəttə, bu suala dəqiq cavab zəruriliyi ilə dəqiq də analizlər tələb edir. Təkcə ona diqqət yetirmək kifayətdir ki, son illər Azərbaycanda dövlət bütçəsindən sosial müdafiə və sosial təminata ayrılan xərclərin səmərəliliyinin artırılması ilə bağlı fikirlərə hətta rəsmi çıxış və sənədlərdə belə çox tez-tez rast gəlmək olur. Hələ 2003-cü ildən icrasına start verilmiş Yoxsulluğun Azadılması və İqtisadi İnkişaf üzrə Dövlət Programında qeyd olunub ki, sosial müdafiə xərclərinin ünvanlılığının artırılması qısa zamanda həll olunmalıdır. Amma problem təkcə adıçəkilən xərclərin ünvanlılığında deyil. Ünvanlılıq yalnız sosial xərclərin maksimum səviyyədə ehtiyacı olan insanlara çatdırılmasını nəzərdə tutur. Halbuki aparılan araştırma və müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanın dövlət bütçəsinin “Sosial müdafiə və sosial təminat” funksional bölməsi üzrə vəsaitlərin təyinatından yayındırılması və sui-istifadəyə məruz qalması, həmin xərclərin ünvanlandığı fərd və sosial qrupların real ehtiyaclarını ödəyə bilməməsi, sosial müdafiə və sosial təminat xərclərinə sərəncam verən dövlət orqanlarının həmin vəsaitlərin şəffaf istifadəsinə təminat verən hesabatlılığının olmaması kimi kifayət qədər ciddi problemlər də mövcuddur.

“Ekspert” jurnalının həyata keçirdiyi “Şəffaf bütçə” layihəsi çərçivəsində dövlət bütçəsinin sosial müdafiə və sosial təminat xərclərinin ictimai səmərəliliyini müəyyənləşdirmək, əhalinin az-təminatlı təbəqələrinin bu vəsaitlərdən bəhrələnmək imkanlarını üzə çıxarmaq istiqamətində apardığı monitoring maraqlı məqamları aşkarladı.

Monitoring prosesində bütçə və statistik məlumatlar emal edilib, adıçəkilən xərclərin ünvanlandığı müxtəlif əhali qrupları arasında seçmə sorğular keçirilib, əlaqədar dövlət strukturlarının təmsilçiləri ilə müsahibələr götürülüb, kütləvi informasiya vəstələrində gedən həmin mövzudan bəhs edən materialların monitoringi aparılıb, həmçinin mütəxəssislərin və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə dəyirmi masalar keçirilib. Büdcə məlumatları dövlət bütçəsindən sosial müdafiə və sosial təminata ayrılan xərclərin 2003-cü il üzrə faktiki icra, 2004-cü il üzrə gözlənilən icra məlumatlarına, habelə 2005-ci il üzrə proqnoz göstəricilərə əsaslanır. Sosial müdafiə və sosial təminatla əlaqədar statistik informasiyalar isə əsasən 2000-2003-cü illəri əhatə edir.

Rəsmi statistik göstəricilər, həmçinin sosial müdafiə və sosial təminatın əsas göstəriciləri, o cümlədən pensiyaçıların (habelə əmək və sosial pensiyaçıların, yaşa görə pensiyaçıların) sayı, müxtəlif qruplar üzrə əllillərin sayı, uşaq müavinəti alan ailələrin, habelə həmin vəsait ödənilən uşaqların sayı, kommunal, nəqliyyat və başqa xidmətlərə görə dövlət bütçəsindən kompensasiya alan aztəminatlı vətəndaşların sayı, onların sosial tərkibi, dövlət bütçəsindən vəsait alan qəçqin və məcburi köçkünlərin sayı, əllilər və qocalar üçün internat evlərinin və onlarda yaşayanların sayı kimi mühüm məlumatları əhatə edib.

Beləliklə, oxuculara təqdim olunan bu nəşr məhz sözügedən istiqamətdə aparılmış araştırma və təhlillərin nəticəsi kimi ərsəyə gəlib.

Oxucuların nəzərinə çatdırırıq ki, kitabda yalnız dövlət büdcəsindən sosial müdafiə və sosial təminata ayrılan vəsaitlərin istifadəsi ilə bağlı tədqiqatlardan bəhs olunur. Dövlət Sosial Müdafiə Fonduunun vəsaitləri və onların istifadəsi məsələləri bu tədqiqatın obyektiñə daxil olmayıb.

Kitab haqqında rəy və təkliflərinizi ekspert@azeronline.com e-mail poçtuna göndərə bilərsiniz.

Dövlət - vətəndaşın sosial müdafiəçisi

Dövlətin bir təsisat kimi cəmiyyətin həyatında oynadığı rol təkcə onun resurslarının genişliyi ilə şərtlənmir. Bu həm də dövlətin tarixən üzərinə götürdüyü özünəməxsus funksiya və öhdəliklərlə bağlıdır. Söhbət elə funksiyalardan gedir ki, onlar nə ayrıca götürülmüş bir sahibkarın, nə də hansısa başqa ictimai institutların marağı çərçivəsində deyil. Odur ki, son illərdə yoxsul, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin dövlətin daşıdığı funksiyalar içərisində daha sürətlə ön sıraya keçməsi heç də təsadüfi sayıla bilməz.

Istənilən ölkədə dövlətin sosial qayğısına ehtiyacı olan insanlar var: əllillər, ailə başçısını itirmiş körpə uşaqlar, işsizlər, çoxuşaqlı ailələr, tənha qocalar və s. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlər isə məcmu halda sosial müdafiə yaxud sosial təminat siyaseti adlandırılır. Yeri gəlmışkən, müxtəlif tədqiqat və ədəbiyyatlarda bununla bağlı “sosial müdafiə” və “sosial təminat” anlayışlarına tez-tez rast gəlmək olur. Məsələn ABŞ-da sosial təminata qocalığa görə pensiyalar, Böyük Britaniyada pul şəklində bütün yardımçılar, kontinental Avropada isə pul yardımçıları ilə yanaşı tibbi sığorta da aid edilir. Öz növbəsində, Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 sayılı Konvensiyasında bu anlayış altında bütün sosial risklər - ailə başçısını itirmə, qocalıq, əmək qabiliyyətinin itirilməsi və s. birləşir. Azərbaycanda isə sosial müdafiə və sosial təminata bir-birindən fərqli və əlahiddə götürülmüş sistemlər kimi baxılır. Bununla belə, bu anlayışlara hər hansı formada fərqli yanaşmalar dövlətin ayrı-ayrı dillərdə müxtəlif cür səslənən, amma eyni mənəni verən

sosial funksiyasını təhrif edə bilməz: dövlət yoxsul vətəndaşların sosial müdafiəcisi olmalıdır. Hazırda ölkəmizdə sosial müdafiənin maliyyələşdirilməsi əsasən 2 mənbə hesabına həyata keçirilir:

1. Dövlət Sosial Müdafiə Fondu;

2. Dövlət büdcəsi.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bütçədən kənar fond statusuna malikdir, onun gəlir və xərcləri icmal bütçədə eks etdirilir. Bu qurumun vəsaitləri hesabına yalnız siğorta hadisəsi (pen-siya, dəfn, ailə başçısını itirmə və s.) ilə bağlı xərclər maliyyələşdirilir.



Dövlət büdcəsindən sosial müdafiəyə ayrılan xərclər isə sosial siğorta hadisəsi ilə bağlı olmayan və aztəminatlı vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən sosial yardımın ödənilməsinə yönəldilir. Məlumat üçün bildirək ki, son illər ölkə üzrə məcmu dövlət sosial müdafiə xərclərinin təxminən 65-70 fai-

zi DSMF-nin, yerdə qalan hissəsi dövlət büdcəsinin hesabına təmin olunub.

Hazırda yoxsul fərdlərin, həmçinin müxtəlif sosial qrupların sosial müdafiəsi ayrı-ayrı ölkələrdə dövlət büdcəsinin ən mühüm funksional istiqamətlərindən biri kimi çıxış edir. Bu məsələdə ölkələr arasında fərq yalnız maliyyələşdirmə mexanizmlərində və xərclərin miqyasındadır. Əslində elə xərc prioritətlərinə diqqət yetirilməsi ayrı-ayrı ölkələrdə sosial təminat modelində, sosial müdafiənin əsas elementlərinin seçimi arasında fərqləri qiymətləndirmək üçün kifayətdir. Məsələn, sosial müdafiənin **sosial-demokrat** (Skandinaviya ölkələri və Yeni Zelandiya) və **Beveric** (İrlandiya) **modellərində** sosial siyasetin başlıca maliyyə mənbəyi ni vergilər, yəni dövlət büdcəsinin vəsaitləri təşkil edir. Amma **Bismark modelində** (kontinental Avropa ölkəleri) sosial müdafiə üçün əsas maliyyə mənbəyi kimi sosial sığorta haqları çıxış edir. Öz növbəsində bu modellərin hər birində sosial müdafiənin maliyyələşdirilməsi ilə bağlı xərclərin prioritətləri də fərqlidir. Məsələn, "sosial-demokrat"lar orta təbəqənin və tam məşğulluğun, "**liberallar**" (ABŞ və Kanada) yalnız yoxsul vətəndaşların dəstəklənməsinə diqqət yetirirlər. Özü də liberal modeldə dövlətin sosial kömək siyaseti son dərəcə seçmə xarakter daşımaqla ehtiyacılığıın ciddi qiymətləndirilməsinə əsaslanır.


Beləliklə, hazırkı şəraitdə Azərbaycanı bir dövlət olaraq öz vətəndaşı qarşısında etibarlı sosial müdafiəçi hesab etmək olarmı? Dövlət büdcəsindən sosial müdafiənin maliyyələşdirilməsinə ayrılan vəsaitlər ehtiyacı olan insanların tələbatını qarşılıaya bilirmi? Yoxsul vətəndaşların sosial müdafiəsi hökumət üçün nə dərəcədə üstündür? Bütün bu suallara növbəti fəsillərdə cavab verməyə çalışmışıq.

SOSIAL MÜDAFIƏ VƏ SOSİAL TƏMİNAT XƏRCLƏRİ



Ümumi bütçə məlumatları


Son illər sosial müdafiə və sosial təminat xərcləri dövlət bütçəsində yüksək paya malik əsas funksional istiqamətlərdən biri kimi çıxış edib. Bu göstərici 2003-2004-cü illərdə 15,5-16,5 faiz intervalında olub, 2005-ci ildə isə 14,9 faiz təşkil edib.



**Sxem 1. Sosial müdafiə və sosial təminat xərclərinin
dövlət bütçəsində payı (faizlə) - 2005-ci il**

2005-ci ildə məcmu bütçə xərclərinində sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi əvvəlki 2 illə müqayisədə bir qədər aşağı düşsədə, sözügedən xərclərin məbləği son 3 ildə 428,4 mlrd. manat manat (təxminən 40 faiz) artıb.






Sxem 2. Sosial müdafiə və sosial təminat xərclərinin illər üzrə dəyişməsi (milyard manatla)

Məlum olduğu kimi, büdcə xərcləri qanunvericiliyə uyğun olaraq iqtisadi, funksional və təşkilati prinsiplər üzrə qruplaşdırılır. Bu büdcə xərclərinin təsnifləşdirilməsi adını daşıyır. Funksional təsnifat büdcə xərclərinin dövlətin yerinə yetirdiyi funksiyalar üzrə, təşkilati təsnifat həmin funksiyaları dövlət adından yerinə yetirən təşkilatlar üzrə bölüşdürülməsini nəzərdə tutur. Büdcə xərclərinin iqtisadi təsnifatı isə funksional istiqamətlərdən və sərəncamçı qurumlardan asılı olmayaraq xərclərin iqtisadi istiqamətlər üzrə (əmək haqqı, malların alınması və xidmətlərin göstərilməsi, avadanlıq alınması və s. xərclər) qruplaşdırılmasıdır.




Sosial müdafiə və sosial təminat xərclərinin iqtisadi təsnifatında əsas yeri əhaliyə ödənişlər təşkil edir.




Sxem 3. Sosial müdafiə və sosial təminat xərclərinin iqtisadi strukturu

2004-2005-ci illərdə sosial müdafiə və sosial təminat xərclərinin iqtisadi strukturunda ciddi dəyişiklik baş verməyib və bu xərclərin təxminən 85 faizini əhaliyə ödənişlər (pensiya və müavilətlər), 13,5 faizini isə malların alınması və xidmət haqqı xərcləri təşkil edib.

Büdcədən bu istiqamətə ayrılan vəsaitlər aşağıdakı kimi bölgünür:




I Sosial müdafiənin maliyyələşdirilməsi



1.1. Sosial müdafiə xərclərinin strukturu


2003-2005-ci illərdə “sosial müdafiə və sosial təminat” bölməsi üzrə ayrılan vəsaitlərin sabit olaraq 71-72%-i bilavasitə sosial müdafiə tədbirlərinin maliyyələşdirilməsinə yönəldilib.



**Sxem 4. Sosial müdafiə xərclərinin illər üzrə dinamikası
(mlrd.manat)**

Belə ki, 2003-cü ildə sosial müdafiə xərcləri 768 mlrd. manat olub, 2004-cü ilin xərclərinin gözlənilən icrasına görə 10,9% yaxud 848 mlrd. manat həddində olacağı gözlənilir. 2005-də isə həmin göstərici 10,7% səviyyəsində və ya 1072 mlrd. manat proqnozlaşdırılıb.

Sosial müdafiə xərcləri 2 təşkilat arasında bölünür: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu. Vəsaitlərin əhəmiyyətli hissəsi məhz Dövlət Sosial Müdafiə Fondu (DSMF) vasitəsilə bölüşdürürlür. Belə ki, dövlət bütçəsindən sosial müdafiəyə yönəldilən vəsaitlərin 2004-cü ildə 685 mlrd. manatı, yaxud 81 faizi, 2005-ci ildə isə 915 mlrd. manatı yaxud 85,4 faizi DSMF-nin sərəncamındadır.




Sxem 5. Sosial müdafiə xərclərinin təşkilati strukturu

Məlumat üçün bildirək ki, OESMN yalnız uşaqlı ailələrə ayrılan dövlət müavinətilə bağlı xərclərin bölüşdürülməsinə sərəncam verir.


Sosial müdafiə dövlət bütçəsinin yeganə funksional istiqaməti-dir ki, bu yarımbölmə üzrə xərclərin iqtisadi təsnifatı yalnız bir maddədən - bilavasitə əhaliyə ödənişlərdən ibarətdir.

Sosial müdafiə xərcləri funksional strukturuna görə 2 qrupa ayrılır:



Dövlət büdcəsinin pensiyalarla əlaqədar xərcləri

Pensiyalarla əlaqədar xərclərin özü də 2 yerə ayrılır:



Pensiyalara əlavə olunan aylıq müavinətlər - buraya işləməyən pensiyaçılardan, ölkəmizi erməni təcavüzündən müdafiə edərkən və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin, 70 yaşından yuxarı tənha ahil vətəndaşların, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxslərin pensiyalarına əlavə olunan aylıq müavinətlər, həmçinin işləməyən əmək pensiyaçılının pensiya və müavinətlərinin minimum həddinin artırılmasına görə ödənilən aylıq müavinətlər daxildir.



Hazırda pensiyalara əlavə olunan aylıq müavinətlərin tərkibi və məbləği aşağıdakılardan kimidir:

| | |
|--|--------------|
| 1) İşləməyən pensiyaçılara | 11 000 manat |
| 2) Ölkəni erməni təcavüzündən müdafiə edərkən və 1990-ci ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə, o cümlədən | |
| 1-ci qrup əlillər | 70 000 manat |
| 2-ci qrup əlillər | 60 000 manat |
| 3-ci qrup əlillər | 50 000 manat |
| 3) 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına | 12 000 manat |
| 4) 1941-1945-ci illər Böyük Vətən müharibəsi illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşlara | 10 000 manat |
| 5) 70 yaşından yuxarı tənha ahıl vətəndaşlara | 20 000 manat |
| 6) Hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxslərə, o cümlədən | |
| 1-ci qrup əlillər | 30 000 manat |
| 2-ci qrup əlillər | 20 000 manat |
| 3-ci qrup əlillər | 10 000 manat |

Pensiya xərcləri - buraya sosial pensiyaların ödənilməsi xərcləri daxildir. Sosial pensiyalar mövcud pensiya qanunvericiliyinə əsasən, yaşa və digər səbəblərə görə pensiya almaq hüququ olmayan şəxslərə dövlət bütçəsindən ödənilir. Məsələn, uşaqlıqdan əlil olan şəxslərə sosial pensiya hesablanır. Hazırda sosial pensiyaların aylıq məbləği 90 000 manat təşkil edir.

Cədvəl 1

Pensiyalarla əlaqədar xərclər (2004-cü il)

| Müavinət alan sosial qrup | Dövlət büdcəsin-dən ayrılibdir, mln. manat | Müavinət alanların ümumi sayı, nəfər |
|---|--|--------------------------------------|
| İşləməyən pensiyaçılara | 156 760 | 1 133 300 |
| Ölkəni erməni təcavüzündən müda-fiə edərkən və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə | 5304 | 7834 |
| Böyük Vətən müharibəsi iştirakçılara, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülerin dul arvadlarına | 4570 | 32 900 |
| Müharibə illərində arxa cəbhədə çalışmış, fədəkar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşlara | 2100 | 17 542 |
| 70 yaşından yuxarı tənha ahil vətəndaşlara | 4008 | 17 111 |
| Hərbi xidmət vəzifələrini yerinə yeti-rərkən əlil olmuş şəxslərə | 660 | 2620 |
| İşləməyən əmək pensiyaçlarının pensiya və müavinətlərinin minimum həddinin artırılması xərclərinin bir his-səsinə | 322 615 | - |
| Sosial pensiyaçılara bərabər tutulan şəxslərin pensiyasının ödənilməsinə | 76 283 | 75 000 |
| Cəmi | 578 000 | 1 286 307 |

Cədveldən göründüyü kimi 2004-cü ildə pensiyalarla əlaqədar müavinətləri alan şəxslərin sayı təxminən 1milyon 300 min nəfər

təşkil edib. Cəmi vəsaitlərin 55,8 faizi işləməyənlərin pensiyalarının minimum məbləğinin artırılmasına, 13,2 faizi sosial pensiyaların ödənilməsinə, 31 faizi isə müxtəlif qruplar üçün müavinətlərə yönəldilib.

Ümumilikdə isə bu kateqoriyaya daxil olan xərclər mahiyyət etibarı ilə sosial sığorta hadisəsinin subyekti olan əhalı qruplarına yönəlib.

Qeyd: Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 sayılı Konvensiyasına əsasən qocalıq, xəstələnmə, ailə başçısını itirmə, əlillik, işsizlik kimi hadisələr sosial sığorta hadisəsi hesab olunur.

Dövlət büdcəsində sosial yardımla bağlı müavinətlər

Sosial yardımla bağlı müavinətləri də 2 yerə ayırmak olar.

- a) Kompensasiya xarakterli ödənişlər**
- b) Uşaqlı ailələrə verilən dövlət müavinətləri**

Kompensasiya xarakterli ödənişlərə bir zamanlar mövcud olmuş və sonralar ləğv edilən kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlerin əvəzində əhalinin ayrı-ayrı təbəqəsinə verilən aylıq müavinətlər daxildir. Hazırda bu cür kompensasiyalar ölkənin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, Böyük Vətən müharibəsi əllillərinə və müharibə əllillərinə bərabər tutulanlara, Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş döyüşçülərin dul arvadlarına, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsilə təltif edilmiş şəxslərə, şəhid ai-

ləsi üzvlərinin hər birinə, Çernobil qəzası əllillərinə, sosial pensiyaçılara və s. şəxslərə ödənilir.

Uşaqlı ailələrə verilən dövlət müavinətlər ailədə aylıq adambaşına gəlirləri 16500 manatdan aşağı olan 16 yaş nadək bütün uşaqlara verilir. Verilən məlumatlara görə 2004-cü ildə 1 milyon 350 min nəfər uşaq müavinəti alıb ki, bu məqsədlə dövlət büdcəsindən 163 mlrd. manat xərclənib.



Cədvəl 2
Dövlət büdcəsinin sosial yardımçılarla bağlı xərcləri (2004-cü il)

| Müavinət alan sosial qrup | Dövlət büdcəsindən ayrılibdir, mln. manat | Müavinət alanların ümumi sayı, nəfər |
|---|---|--------------------------------------|
| Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, Böyük Vətən müharibəsi əllillərinə və müharibə əllillərinə bərabər tutulanlara | 19 656 | 16 969 |
| Böyük Vətən müharibəsi iştirakçılarına | 7 140 | 6 978 |
| Həlak olmuş döyüşçülərin dul arvadlarına | 2 088 | 2 900 |
| Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsilə təltif edilmiş şəxslərə | 60 | 100 |

| | | |
|--|----------------|------------------|
| Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına | 8388 | 23 300 |
| 1941-1945-ci illərdə arxa cəbhədə çalışmış şəxslərə, "Leningradın müdafiəsinə görə" medalı, "Leningrad mühəsirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş və s. şəxslərə | 5670 | 18 900 |
| Şəhid ailəsi üzvlərinin hər birinə | 8712 | 24 200 |
| Çernobil qəzası əllillərinə, sosial pensiyaçılara, 1-ci ve 2-ci qrup əllillərə (mühəreibə əllilləri və onlara bərabər tutulanlar istisna olmaqla) | 52 252 | 217 700 |
| Çernobil qəzasından zərər çəkmiş vətəndaşlara ildə bir dəfə müalicə üçün verilən müavinət xərcləri | 2350 | 4 755 |
| Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara | 324 | 1 800 |
| 1990-ci ilin 20 Yanvar hadisələri zamanı əllil olan şəxslərə | 360 | 1 500 |
| Uşaqlı ailələrə dövlət müavinətləri | 163 000 | 1 350 000 |
| Cəmi | 270 000 | 1 669 102 |

2004-cü ildə müxtəlif xidmətlərin dəyərinin kompensasiyası ilə əlaqədar müavinət alan şəxslərin sayı təxminən 320 min nəfər, bu kateqoriyadan olan müavinətlərin ödənilməsi üzrə bündə vəsaitlərinin məbləği 107 mlrd. manat təşkil edib.

2005-ci il yanvarın 1-dən etibarən qeyd olunan müavinətlərin məbləği orta hesabla 10 min manat artırılıb. Axırıncı artımdan sonra həmin müavinətlərin məbləği ayrı-ayrı sosial qruplar üzrə aşağıdakı kimi olub:

| | |
|--|------------------------|
| 1. 1990-cı il 20 Yanvar hadisələri zamanı əllil olanlara | 110,0 min manat |
| 2. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əllil olanlara, Böyük Vətən müharibəsi əllillərinə, müharibə əllilərinə bərabər tutulanlara | 100,0 min manat |
| 3. Böyük Vətən müharibəsi iştirakçılara | 95,0 min manat |
| 4. Həqiqi hərbi xidmət dövründə Çernobil qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əllil olmuş hərbi qulluqçulara | 90,0 min manat |
| 5. Həlak olmuş döyüşçülerin dul arvadlarına | 70,0 min manat |
| 6. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsi ilə təltif edilmiş şəxslərə | 60,0 min manat |
| 7. Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülerin dul arvadlarına, şəhid ailəsi üzvlərinin hər birinə | 40,0 min manat |
| 8. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə və bu qəbildən bir sıra əhalili kateqoriyasına | 35,0 min manat |
| 9. Çernobil qəzası əllillərinə (həqiqi hərbi xidmət dövründə Çernobil qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əllil olmuş hərbi qulluqçular istisna olmaqla), I və II qrup əllillərə (mühəribə əllilləri və onlara bərabər tutulanlar istisna olmaqla), sosial pensiyaçılara, məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara | 30,0 min manat |
| 10. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara | 25,0 min manat. |

Büdcə və statistik məlumatların araşdırılması göstərir ki, sosial müdafiə xərcləri çərçivəsində vəsait alanların 79,5%-nin aylıq müavinətinin məbləği 9 000 manat, 14,6%-nin müavinətləri 15-30

min manat, cəmi 5,9%-nin aylıq müavinəti 50-90 min manat intervalında olub.

Sosial müdafiə xərclərinin funksional strukturunda pensiyalara əlavələr və pensiya xərcləri üstün paya malikdir.

*Cədvəl 3
Sosial müdafiə xərclərinin funksional strukturu*


| Xərclərin təyinatı | 2004 (icra) | | 2005 (proqnoz) | |
|---|---------------|-----------------------------------|----------------|--------------------------------------|
| | Mln. manat | Cəmi xərclərdə payı, faizlə | Mln. manat | Cəmi xərclərdə payı, faizlə |
| Pensiyalara əlavələr və pensiya xərcləri | 578 000 | 68,1 | 706 000 | 65,8 |
| Sosial yardım xaracterli xərclər | 270 000 | 31,9 | 366 000 | 34,4 |

Cədveldən göründüyü kimi, 2004-2005-ci illərdə pensiyalarla əlaqədar müavinətlərin və pensiya xərclərinin məcmu sosial müdafiə xərclərində xüsusi çəkisi müvafiq olaraq 68,1% və 65,8% təşkil edib.

1.2. Sosial müdafiə xərclərinin təhlili

Son illər sosial müdafiənin maliyyələşdirilməsi dövlət bütçəsinin xərcləri içərisində yüksək paya malik olan funksional istiqamətlərindən biri kimi çıxış etsə də, ilbəil həmin xərclərin məcmu xərclərdə çəkisinin azalması müşahidə olunub. Belə ki, 2003-cü ildə sosial müdafiə xərclərinin dövlət bütçəsinin məcmu xərclərində xüsusi çəkisi 12% (768 mlrd. manat) olub, 2004-cü ilin xərclərinin gözlənilən icrasına görə 10,9% (848 mlrd. manat) həd-

dində olacağı proqnozlaşdırılır. 2005-ci ildə isə həmin göstərici 10,7% səviyyəsində (1072 mlrd. manat) nəzərdə tutulub.



Sxem 6. Sosial müdafiə xərclərinin dövlət bütçəsinin məcmu xərclərində illər üzrə xüsusi çəkisi

Haşiyə

Dövlət bütçəsindən sosial müdafiəyə ayrılan xərclərin proqnozlaşdırılması ilə bağlı elmi yanaşma və etibarlı göstəricilər sistemi hazırda olduqca zəifdir. Sosial müdafiə sistemi ilə bağlı statistik araşdırırmalar zamanı məlum olur ki, sosial müdafiə xərclərinin ünvanlandığı əhali və sosial qrupların sayı və tərkibi ilə bağlı rəsmi statistikanın informasiya bazası olduqca kasad və dağınılıqdır. İllik statisik bülletenlərdə DSMF çərçivəsində vəsait alan vətəndaşlarla bağlı ətraflı məlumatlar verilsə də, uşaq müavinətləri istisna olunmaqla dövlət bütçəsindən müaviniət və sosial yardım alan sosial qruplarla bağlı informasiya ümumiyyətlə yoxdur.

Sosial yardımçılar ehtiyacılığı nəzərə ala bilirmi?


Ən ciddi problemlərdən biri kimi ölkədə artıq 3 ildən bəri reallaşdırılan yoxsulluqla mübarizəyə dair strategiyanın tələblərinin, həmin programın qarşısına qoyduğu məqsədlərin dövlət büdcəsindən sosial müdafiənin maliyyələşdirilməsi prinsipləri ilə uzlaşdırılmaması olub.

Yoxsulluqla mübarizə sənədində dövlətin sosial yardım siyasetində kateqorial yanaşma prinsipindən imtina olunması, sosial vəsaitlərin daha çox ehtiyacı olan insanlar arasında bölüşdürülməsi irəli sürüllüb. Kateqorial yanaşmanın mahiyyəti ondan ibarətdir ki, sosial kömək siyasəti zamanı ən başlıca meyarlar kimi vəsaitlərin ünvanlandığı əhali qruplarının gəlir əldə etmə imkanlarının məhdudluğu yaxud ehtiyacılıq səviyyəsi yox, onların ölkə və xalq qarşısında konkret xidmətləri, cəmiyyətdə seçilən müəyyən sosial qrupa məxsus olması əsas götürülür.

 **Qeyd:** Uşaq müvəvinətləri istisna olmaqla, hazırda mövcud müvəvinətlərin heç biri insanların gəlirliliyi nəzərə alınmaqla təyin olunmur.

Məlumdur ki, Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafa dair Dövlət Programının icrası 2005-ci ilin axırında başa çatır, lakin ötən dövrdə hökumətin bütçə siyasəti ilə yoxsulluğun aradan qaldırılması strategiyası arasında qarşılıqlı əlaqə təmin olunmayıb. Doğrudur, xeyli müddətdir əlaqqədar dövlət strukturları ünvanlı sosial kömək haqqında hansısa sənədin hazırlandığı barədə ictimaiyyətə məlumatlar versə də, hələlik real nəticələrdən danışmaq tezdir. Araşdırırmalar göstərir ki, 2004-cü ildə təxminən 13 adda 25 kateqoriyadan əhali qrupuna sosial yardım siyasəti çərçivəsində aylıq müvəvinətlər verilib. İlk baxışdan kateqoriyaların sayı çox görünsə də, onlar çox məhdud sayıda sosial qrupu təmsil ediblər:

əlillər, pensiyaçılar, uşaqlı ailələr. Hesablamalara görə, uşaq müavinətləri istisna olmaqla dövlətin sosial müdafiə xərclərindən bəhrələnən insanların 80 faizə qədəri bu və ya digər kateqoriyadan olan pensiyaçılar olub. Bundan əlavə, artıq yuxarıda gördükümüz kimi, sosial müdafiə xərcləri çərçivəsində təxminən 3 milyon nəfərə yaxın vətəndaşa aylıq müavinət ödənilib. Heç şübhəsiz, dövlətin sosial müdafiə siyasetindən bəhrələnən bu sosial qruplar dövlət qayğısına ehtiyacı olan kateqoriyadır. Amma bu cür yanaşmaya qalsa, məlumdur ki, cəmiyyətdə gəlirləri fiksə olunan (məsələn, bütün kateqoriyadan olan pensiyaçılar), dövlətin sosial öhdəciliyinə təbii hüquq olan ənənəvi qruplardan (məsələn, əlillər, qocalar və s.) savayı dövlətin yoxsulluqdan müdafiə etməli başqa əhali kateqoriyaları da var. Məsələn, monitorinq çərçivəsində Bərdə rayonunun, Bakı və Gəncə şəhərlərinin ərazisində seçmə üsulu ilə ev təsərrüfatlarında apardığımız sorğu-müsahibənin nəticələri göstərdi ki, bu gün çoxuşaqlı ailələrdə (4 və daha çox uşağı olan ailələr) aylıq adambaşına qazancın yaşayış minimumunun dəyərindən aşağı olması faktı daha geniş yayılıb. Belə ki, sorğuya cəlb olunan ailələrdən 48 faizinin adambaşına aylıq gəlirlərinin 40-100 min manat intervalında dəyişdiyi məlum olub. Bu ailələrdən 73 faizi muzdlu gəlirlərdən əlavə qazanc (həyətyanı və pay torpaqlarından istifadə, dost-tanışların yardımı və s.) mənbəyinə malik olduğunu söyləyib.




Sosial kömək siyasəti çərçivəsində ödənilən vəsaitlərin kateqorial prinsiplər əsasında bölüşdürülməsi ehtiyacı olan yoxsul vətəndaşların həmin vəsaitlərə çıxışının qarşısının alınması kimi mənfi sosial nəticələrlə yekunlaşdırır. Araşdırımız göstərir ki, sosial yardım siyasətində bündə vəsaitlərin bölüşdürülməsi zamanı təkmil meyarların və ünvanlılığın olmaması sosial köməyin və bündə xərclərinin sosial-iqtisadi səmərəliliyinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə də səbəb olub. Belə ki, “ünvanlılıq” anlayışı həm də konkret müavinətlərin məhz onların hesablandığı və ödənilədiyi şəxslərə ünvanlanmasını nəzərdə tutur. Problem ondadır ki, hazırkı muavinətlər hansısa konkret şəxsə təyin olunسا da, reallıqda ondan vəsaiti alan şəxsin- benefsiarın bütün ailə üzvləri faydalananmış olur. Monitoring çərçivəsində kommunal və nəqliyyat xidmətlərinə görə müavinət alan şəxslər arasında aparılan sorğunun nəticələri (Bakı, Gəncə və Bərdə ərazisində keçirilib) də bunu təsdiqləyir. Məsələn, ötən il kommunal, nəqliyyat və digər xidmətlərə görə Böyük Vətən müharibəsi əllillərinə ayda 90000 manat müavinət verilib. Aydındır ki, bu qədər vəsaitlə həmin dövrdəki tariflərlə bir nəfərin yox, orta ölçülü bir ailənin kommunal xərclərini örtmək olardı. Bakı şəhəri üzrə sorğuda iştirak edən Böyük Vətən müharibəsi iştirakçılarından 31 faizi 70000 manat, 30 faizi ailənin kommunal xərclərinin 50000, 19 faizi 35000 manat, yalnız 20 faizi 100000 manat olduğunu qeyd edib. Sorğu zamanı məlum olub ki, həmin şəxslərin ailə üzvlərinin orta sayı təxminən 6 nəfərdir. Bu o deməkdir ki, 1 nəfərə sosial statusa görə hesablanmış müavinətdən faktiki olaraq 6 nəfər faydalayıb.

Ən təəccübülsü budur ki, kateqorial yanaşma təkcə vəsaitlərin ünvanlandığı şəxslərin tərkibinin hansısa xidmətlər üzrə müəyənləşdirilməsi ilə məhdudlaşdırır, həm də eyni təyinatlı müavinətin məbləği də az qala həmin xidmətin dərəcələrinə görə fərqləndirilir. Amma halbuki, məsələn, kommunal və nəqliyyat

xərclərinin Çernobil qəzası əllərində və Böyük Vətən müharibəsi əllərinin aylıq xərclərində fərqli olduğunu söyləmək üçün hansıa əsaslandırıcı arqument ola bilməz. Lakin adıçəkilən xidmətlərə görə hər iki əhali kateqoriyasına verilən aylıq müavinətlərin məbləği arasında fərq 4,5 dəfə təşkil edir.


Müavinətlərin məbləğində inflyasiya nəzərə alınmayıb

2003-cü illə müqayisədə 2004-cü ildə sosial müdafiə xərcləri 10,4 faiz artdığı halda ötən il inflyasiya 10,5 faiz təşkil edib. Öz növbəsində, rəsmi statistik məlumatə görə, 2004-cü ildə ərzaq məhsullarının qiymət indeksi 16 faiz təşkil edib. Son illər ev təsərrüfatlarının xərclərində ərzaq xərclərinin 70-80 faiz təşkil etdiyini nəzərə alsaq, deməli, əhaliyə sosial ödənişlərin artımı yoxsul vətəndaşların həyat səviyyəsində keyfiyyət dəyişikliyinə səbəb olmayıb.



**Sxem 7. Sosial müdafiə xərclərinin artımı ilə
qiymət indeksləri arasında əlaqə**

Araşdırımlar gösterdi ki, hökumət bütçə xərclərinin ağırlığını yoxsulluq strategiyasının hədəf seçdiyi həssas qruplardan daha çox dövlət aparatının saxlanmasına yönəldib. Bunu 2003-2005-ci illərdə sosial müdafiə xərclərinin artım sürətinin digər funksional istiqamətlərlə müqayisəsi də aydın göstərir. Belə ki, 2003-cü illə müqayisədə 2005-ci ildə sosial müdafiə xərcləri cəmi 39% artlığı halda, məhkəmə hakimiyyəti və hüquq-mühafizə sisteminin saxlanması xərcləri 79%, ümumdövlət xidməti xərcləri 85% artıb. Öz növbəsində, göstərilən dövrə məmur heyətinin məvacibləri 82,5% artlığı halda, sosial ödənişlər üzrə xərclərin artımı 40% təşkil edib.



Sxem 8. 2003-2005-ci illərdə bütçənin ayrı-ayrı xərclərinin artım nisbəti, faizlə

Bu cür disproporsiyalı artımın nəticəsidir ki, 2003-2005-ci illərdə sosial müdafiə xərclərinin məcmu bütçə xərclərində payı 12%-dən 10,7%-ə endiyi halda, ümumdövlət xidməti xərclərinin xüsusi çəkisi 2,3 bənd artaraq 8,9%-ə, məhkəmə hakimiyyəti və hüquq-mühafizə sisteminin saxlanması xərcləri 1,4 bənd artaraq 10,8%-ə çatıb. Bu özünü həmçinin sosial müdafiə xərclərinin artı-

mının dövlət bütçəsi xərclərinin artım tempindən əhəmiyyətli dərəcədə geri qalmasında da göstərir. Belə ki, əgər 2003-cü ildə əvvəlki illə müqayisədə bütçə xərcləri 24,2%, 2004-cü ildə 25,8% təşkil edibsə sosial müdafiə xərcləri üzrə həmin artımlar müvafiq olaraq 5,8% və 10,4% təşkil edib.

Cədvəl 4

Bütçə xərclərinin və sosial müdafiə xərclərinin dinamikası

| Göstəricilər | İllər | |
|---|-------------------|----------------------|
| | 2003 (hesabat) | 2004 (gözlənilən) |
| Dövlət bütçəsinin məcmu xərcləri, cəmi mlrd.manat | 6200 | 7500 |
| Sosial müdafiəyə ayrılibdir, cəmi mlrd. manat | 768 | 848 |
| Dövlət bütçəsi xərclərinin artımı, əvvəlki ilə nis-bətən %-lə | 24,2 | 25,8 |
| Sosial müdafiə xərclərinin artımı, əvvəlki ilə nis-bətən %-lə | 5,8 | 10,4 |

Bütçə sosial müdafiə fondunun yükünü daşıyır

Sosial müdafiə xərclərinin təhlili göstərir ki, hazırkı şəraitdə sosial siğorta sisteminin real və faktiki maliyyə potensialı arasında ciddi fərqin mövcudluğu, yəni real dövriyyə ilə müqayisədə faktiki vəsait yiğiminin xeyli az olması dövlət bütçəsindən transfertlərin sosial kömək yükünü azaldıb. Bir sıra rəsmi statistik məlumatların müqayisəsi bu nəticəni təsdiqləyir və aşağıdakı cədvəldə də bu, əksini belə tapıb:

Cədvəl 5

**Əmək ödənişi xərcləri ilə sosial siğorta yığımı
arasında nisbət**

| Göstəricilər | 2001 | 2003 | 2001-ə nis- bətən 2003-də artım, faizlə |
|--|-----------|-----------|---|
| Məcburi sosial siğorta haq- larının həcmi, mln. manat | 834 500 | 1 040 000 | 24,6 |
| İqtisadiyyat üzrə məcmu əmək ödənişi xərcləri | 5 400 000 | 7 740 000 | 43,3 |
| Orta aylıq əmək haqqı, ma- natla | 260 000 | 383 000 | 47,5 |

Göründüyü kimi, iqtisadiyyat üzrə məcmu əmək ödənişi xərcləri və orta aylıq əmək haqqı xərclərinin artım sürəti məcburi sosial siğorta haqlarının artımını təxminən 2 dəfə qabaqlayır və elə bu faktın özü DSMF-nin real və faktiki maliyyə potensialı arasında fərqin olmasını təsdiqləyir. Qeyd edildiyi kimi məcburi sosial siğorta haqlarının yığım səviyyəsinin aşağı olması nəticə etibarı ilə dövlət büdcəsindən sosial müdafiəyə ayrılan vəsaitlərin sosial yardım yükünü əhəmiyyətli dərəcədə azaltmaqla həmin xərclərin ağırlıq yükünü sosial siğorta hadisələrinin subyekti olan sosial qruplara keçirir. Təhlillər göstərir ki, sosial müdafiə xərcləri çərçivəsində 2004-cü ildə aylıq müavinət verilən bütün insanların təxminən 40 faizini işləməyən əmək pensiyaçıları təşkil edib. Öz növbəsində həmin dövrə büdcədən sosial müdafiəyə ayrılan bütün vəsaitlərin 57 faizi məhz sonuncu istiqamətə xərclənib. Bundan əlavə, aparılan araşdırımlar göstərir ki, əmək pensiyası üzrə ölkə üzrə məcmu xərclərin təxminən 50 faizi dövlət büdcəsinin transfertləri hesabına ödənilib. Aydındır ki, sosial siğortanın maliyyə yükünün bu cür kəskin disproporsiya ilə işçi və işəgötürənin üzərindən dövlətin üzərinə keçirilməsi ölkədə qocalma prosesinin

sürətlə dərinləşdiyi və pensiyaçıların sayının kəskin artdığı şəraitdə uzun müddət davam edə bilməz. Yeri gəlmışkən qeyd etməyə dəyər ki, 2005-ci ildə işləməyən əmək pensiyaçıları ilə bağlı xərclərin bir hissəsini - təxminən 55 mlrd. manatını DSMF öz üzərinə götürməsi nəticəsində büdcə transferlərində əmək pensiyaçıları ilə bağlı xərclərin xüsusi çəkisi 70 faizdən 64 faizə enib. Göründüyü kimi, sosial siğorta hadisələrinin subeykləri kimi çıkış edən əhalinin, ilk növbədə işləməyən əmək pensiyaçılarının yoxsulluğunun aradan qaldırılmasında bu qurumun payı artarsa, dövlət büdcəsi hesabına sosial yardım siyasetini daha effektiv qurmaq olar. Öz növbəsində araşdırımlar göstərir ki, DSMF-nin potensial sosial siğorta vəsaitlərini real dövriyyəyə cəlb edə bilməməsi əsasən aşağıdakı səbəblərdən baş verib:

- ↳ Ölkədə böyük məqyasda qeyri-leqal əmək haqqı dövriyyəsi mövcuddur. Müəssisə və təşkilatlar icbarlı sosial siğorta xərclərindən yayınmaq üçün işçilərə ödənilən əmək haqlarını real məbləğindən xeyli az həcmidə rəsmiləşdirirlər;
- ↳ Qanunvericilikdə nəzərdə tutulan bir sıra mənbələrin, məsələn torpaq İslahatı nəticəsində pay torpağına sahib olmuş vətəndaşların məcburi sosial siğortaya cəlb edilmə mexanizm hələ də işləməz. DSMF mütəxəssislərinin hesablamalarına görə həmin mənbə fond üçün əlavə 70-75 mlrd. manat vəsait gətirə bilər.
- ↳ İqtisadiyyatın bəzi sahələrində, xüsusi də muzdlu işçilərin orta aylıq gəlirlərinin xeyli yüksək olduğu xidmət və təkinti sektorunda iri məqyaslı gizli məşğulluq faktları mövcuddur. İşçilərlə əmək müqavilələri bağlanmir, onlara məvaciblər “qara” əmək haqqı cədvəlləri əsasında ödənilir. Bununla bağlı son vaxtlar ölkə mətbuatında çoxsaylı yazılar dərc olunmuş, mərkəzi televiziylarda verişlər efrə getmişdir.

Rəsmi məlumatlarda ziddiyətlər

Sosial müdafiə xərclərinin ayrı-ayrı elementlərinin tədqiqi yoxsulluq səviyyəsini və əhalinin müxtəlif təbəqələrinin gəlirlərinə dair rəsmi informasiyalardakı ziddiyətləri ortaya qoyub. Məsələn, 2003-cü ildə ölkədə uşaq



müavinəti alanların sayı təxminən 1 560 000 nəfər olub ki, bu da həmin dövrə müavinət almaq hüququ olan (16 yaşadək) bütün uşaqların 67 faizi, bütün ölkə əhalisinin isə 20 faizi deməkdir. Əgər təhlil aparılan dövrə ölkə əhalisinin az qala beşdə birinin aylıq gəlirinin 16 500 manatdan aşağı olduğunu real göstərici kimi qəbul etsək, aparılan hesablamalar göstərir ki, bu halda ölkə əhalisinin ən azı 65-70 faizinin aylıq gəliri rəsmi elan olmuş mütləq yoxsulluq göstəricisindən - 180 000 manatdan çox ola bilməz. Halbuki hökumət 2004-cü ildə mütləq yoxsulluq səviyyəsinin 40,2 faiz təşkil etdiyini bəyan edib. Bu ziddiyətlərin mövcudluğunu Maliyyə Nazirliyinin nümayəndəsi də mətbuata verdiyi açıqlamada təsdiqləyib. O bildirib ki, 2004-cü ilədək uşaq müavinəti alanların sayı 1,6 milyon nəfərə çatırdı. Halbuki ölkədə kasıblığın səviyyəsi azaldıqca həmin müavinəti alanların sayının azalması baş verməli olduğu halda, bu tendensiya müşahidə olunmurdu. Vəsaitlərin xərclənməsinə nəzarətlə bağlı görülən tədbirlər nəticəsində 2004-cü ilin sonunda onların sayını 1,4 milyon nəfərə endirmək mümkün olub.

Araşdırımızın bu nəticəsinin özünü tam doğrultmaması isə başqa bir neqativ hali ortaya çıxarır - saxta arayışlar əsasında kifayət qədər çox sayıda ailələrə uşaq müavinətləri verilir və bündə vəsaitlərindən sui-istifadəyə şərait yaradılır. Uşaq müavinəti alan ailələr arasında aparılan sorğunun nəticələri də belə faktların baş verdiyini istisna etmir.

*Elm və təhsil xərclərinin
tərkibində 2003-cü ildə 18,4 mlrd.
manat, 2004-cü ildə isə 30,3 mlrd.
manat təqaüd xərcləri olub.*

Bununla əlaqədar apardığımız araştırma ilə əlaqədar sorğuya cəlb etdiyimiz şəxslərin hamısı ailədə adambaşına aylıq gəlirin 16 500 manatdan yüksək olduğunu təsdiqləyib. Respondentlərdən 20 faizi ailədə adambaşına gəlirlərin 100 min manat və daha çox olduğunu, 45 faizi 80-100 min manat olduğunu, yerdə qalanları isə 50-70 min manat olduğunu bildirib. Öz növbəsində bu ailələrin 35 faizi uşaq müavinətlərini almaq üçün “şirinlik” verdiklərini etiraf edib.


Sosial xərclərdə pərakəndəlik

Bu xərclərin qüvvədə olan təsnifata uyğun olaraq “Sosial müdafiə və sosial təminat” funksional bölməsində eks etdirilməsinə ehtiyac var. Belə ki, tələbə və aspirantlara verilən təqaüdlər təhsil və elm xərclərində, hərbi qulluqçulara və hüquq-mühafizə işçilərinə pensiya xərcləri “Müdafiə xərcləri” və “Hüquq-mühafizə və məhkəmə hakimiyyətinin saxlanması xərcləri” bölmələrində eks

etdirilir. Məlumdur ki, həm tələbələrə verilən təqaüdlər, həm də qeyd olunan pensiyalar sosial müdafiənin bir elementidir. Məsələn, elm və təhsil xərclərinin tərkibində 2003-cü ildə 18,4 mlrd. manat, 2004-cü ildə isə 30,3 mlrd. manat təqaüd xərcləri olub. Hərbi və hüquq-mühafizə sistemində pensiyaya çıxmış şəxslərə hesablanmış pensiya xərclərinin məbləği isə açıqlanmış. Qeyd etmək lazımdır ki, bu cür pərakəndəlik həm sosial müdafiənin ayrı-aryı elementlərinin mahiyyətinin, həm də sosial müdafiə xərclərin dövlət bütçəsində məcmu xüsusi çəkisinin təhrifinə səbəb olur.


Saxta arayışlar və saxta pensiyalar

Aparılan araşdırımlar göstərib ki, ölkədə xeyli sayıda saxta sənədlər əsasında pensiya və müavinət alan şəxs var. Bu isə külli miqdarda sosial müdafiə xərclərinin səmərəsiz istifadəsinə, ehtiyacı olanların həmin vəsaitlərdən layiqincə istifadə edə bilməməsinə gətirib çıxarıb. Nəzərə almaq lazımdır ki, monitoring aparılan dövrdə sosial müdafiə xərclərindən bəhrələnən kontingençinin ən azı üçdə ikisini - təxminən 1,2 mln. nəfərini pensiyaçılar təşkil edib. Monitoringin nəticələri göstərir ki, son illər pensiyaçıların sayında təqribən 12,7% (150 min nəfər) artım müşahidə olunub. Belə ki, əgər 1999-cu ildə həmin kontingençin sayı 1,177 mln. nəfər idisə, 2003-cü ildə bu rəqəm 1,327 min nəfərə çatıb. Məlumat üçün bildirək ki, 1999-cu ildən başlayaraq ölkədə pensiya yaşıının artırılması prosesinə start verilib. Ötən dövrdə həmin yaş həddi kişilər üçün 62 (60 yaşdan), qadınlar üçün 57 yaşa (55 yaşdan) qaldırılıb. Heç şübhəsiz, yaş həddinin artırıldığı bir şəraitdə pensiyaçıların sayının 150 min nəfərədək artması diqqət çəkməyə bilməz.



Sxem 9. Pensiyaçıların sayının dəyişilməsi (min nəfər)


Statistik araşdırırmalar göstərir ki, həmin artımın 75 min nəfəri əlilliyə görə pensiyaçıların, 51 min nəfəri xidmət illərinə görə pensiya alanlarının və sosial pensiyaçıların, cəmi 24 min nəfəri yaşa görə pensiyaya çıxanların payına düşüb. Başqa sözlə pensiyaçıların bütün artımının təxminən yarısı (48,4 faiz) əlilliyə görə pensiyaya çıxanların hesabına baş verib.



Sxem 10. Müxtəlif pensiya növləri üzrə pensiyaçıların sayının artım tempi (%-lə)

Bu kateqoriyadan pensiya alanların sayının sürətlə artması da böyük sayıda saxta pensiyaçılardan mövcudluğunu üçün ciddi arqumentlərdən biri sayılı bilər. “Aran” Regional Humanitar Təşkilatının 2004-cü ildə 6 rayonun (Bərdə, Goranboy, Tərtər, Mingəçevir, Yevlax və Ağdam) 8 icmasında apardığı tədqiqatın nəticələri də bu nəticənin bariz nümunəsi sayılı bilər. “Aran”ın tədqiqata cəlb etdiyi 545 nəfər qeydiyyatdan keçmiş əlilin 43,5 faizinin yaxud 237 nəfərinin bu imtiyazı saxta yolla əldə etdiyi aşkarlanıb.

Qeyd: 2004-cü ilin yanvarına olan məlumatə görə pensiyaçılara rınn 15%-i yaxud 194 min nəfəri pensiya almaqla bərabər həmdə işləyib. Müvafiq qanunvericiliyə əsasən, dövlətin sosial yardım siyasəti yalnız işləməyən əmək pensiyaçılara, sosial pensiyaçılara, əlilliyə görə pensiya alanlara və qanunvericiliklə müəyyən olunmuş minimum məbləğdə pensiya alan şəxslərə şəmil olunur. Öz növbəsində, işləyən pensiyaçılara onlara təyin olunmuş pensiyanın 50%-ni alır.



Sxem 11. Dövlət büdcəsindən vəsait alan pensiyaçılaraın tərkibi



Sosial müdafiə xərclərinin səmərəsiz istifadəsi, saxta arayışlar əsasında müavinət və pensiyaların alınması faktını rəsmi dövlət strukturları da inkar etmir. Məsələn, 2005-ci il dövlət büdcəsi layihəsinin parlamentdə müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Ə.Nağıyev bildirib ki, aparı-

lan nəzarət-təftiş tədbirləri nəticəsində 1998-2001-ci illərdə təyinatından yayındırılmış 27 mlrd. manat vəsaiti geri qaytarmaq mümkün olub. Öz növbəsində Dövlət Sosial Müdafiə Fondunun sədri S.Müslümov 2004-cü ilin sonlarında mətbuata verdiyi açıqlamada göstərirdi ki, cari ilin (yəni 2004-cü ilin) birinci rübündə 600 mln. manat vəsaitin təyinatından yayındırılması faktı aşkarlanıb və həmin vəsait bərpa olunub. Bununla belə, bu cür faktların tam aradan qaldırıldığını söylemək hələ kifayət qədər tezdir. Belə ki, monitorinq çərçivəsində təsadüfi seçmə yolu ilə Bərdə rayonu ərazisində bir kənddə apardığımız araşdırma zamanı məlum olub ki, ərazidə əlilliyə görə pensiya alanlardan 20 faizi bu imtiyazı saxta yolla əldə edib.

“Öhdəcilik” sindromu

Araşdırırmalar göstərir ki, sosial müdafiə xərclərinin ilbəil artmasına baxmayaraq həmin vəsaitlər sosial müdafiəyə ehtiyacı olan insanların sosial öhdəcilikdən yaxa qurtarmasına yaxud sosial öhdəcilik yükünün qismən də olsa yüngülləşməsinə imkan ver-

məyib. Hazırda dövlət bütçəsində sosial müdafiəyə ayrılan xərclər çərçivəsində ödənilən müavinətlərin məbləği həmin vəsaitləri alan şəxslərin minimal həyat səviyyəsini belə təmin etməyə imkan vermir. Məsələn, 2004-cü ildə sosial pensiyaların məbləği (85 000 manat) mütləq yoxsulluq həddi kimi elan olunan məbləğin 45,9 faizini, Həmkarlar Konfederasiyasının hesablaşdırığı minimal istehlak bütçəsinin 22,1 faizi qədər olub. Öz növbəsində uşaq müavinətlərinin həcmi mütləq yoxsulluq göstəricisinin cəmi 4,8 faizi qədər olub. Monitorinq çərçivəsində əlliliyə görə pensiya alan şəxslər arasında keçirdiyimiz sorğunun nəticələri də bunu təsdiqləyib. Sorğuda iştirak edənlərin hamısı bildirib ki, əlavə qazanc mənbələri, dost-tanışların yardımı olmasa, onların aldığı pensiya-larla yaşamaq mümkün olmaz. Sorğuya cəlb olunanların 46 faizinin aylıq pensiyası 65-100 min manat, 43 faizinin pensiyası 100-150 min manat intervalında, cəmi 11 faizinin pensiyası 150 min manatdan yüksək olub. Sorğu iştirakçılarının böyük əksəriyyəti həmçinin pensiya hesablanması üçün əllilik qrupları təyin olunarkən həkim-ekspert komissiyalarında rüşvət və süründürməçilik hallarının geniş yayıldığını bildiriblər. Bununla bağlı sorğu iştirakçıları əsasən aşağıdakı problemləri qeyd ediblər:


- ↳ 50 faiz - rüşvət tələb olunur;
- ↳ 17 faiz - rüşvət verməkdən imtina etdiyim üçün əllilik qrupum düzgün müəyyən edilməyib;



- ↳ 13 faiz- lüzumsuz sənədləşmə və süründürməçiliğ;
- ↳ 20 faiz - heç bir problemlə qarşılaşmırıam.

Beləliklə, sosial müdafiəyə yönəldilən vəsaitlərin ayrı-ayrı sosial qrupları öhdəciliğ sindromundan xilas edə bilməməsi əsas etibarı ilə dövlət büdcəsinin maliyyə potensialının kifayət qədər zəif olması ilə bağlıdır, digər tərəfdən sosial müdafiə xərclərinin səmərəsiz istifadəsi, bir çox hallarda vəsaitlərin təyinatından kənarlaşdırılması ilə əlaqədardır. Aparğıımız hesablamalar göstərir ki, saxta əlliliyə görə hər 1000 nəfərə ödənilən vəsait hesabına bütün sosial pensiyaçılara pensiyasının hazırkı səviyyəsini təxminən 2 faiz artırmaq olar.

III Sosial təminatın maliyyələşdirilməsi



2.1. Sosial təminat xərclərinin strukturu

Sosial təminat xərcləri dövlət bütçəsinin “Sosial müdafiə və sosial təminat” funksional bölməsinin ikinci yarımbölməsini əhatə edir. Sosial təminat xərclərini funksional təyinatına görə 3 qrupa bölmək olar:

1. Aztəminatlı vətəndaşlara pul və natural formada yardım-ıların göstərilməsi ilə bağlı xərclər. 2003-cü ilin yekunlarına olan məlumatə əsasən, sosial təminat siyasəti çərçivəsində dövlət bütçəsindən ayrılan vəsaitlər təxminən 526 min nəfərə yaxın ölkə vətəndaşına yönəldilib. Bura daxildir:


- a) Dövlət bütçəsi hesabına aylıq müavinət alan qaçqınlar və məcburi köçkünlər - 525 min nəfər;
- b) Pulsuz nəqliyyat vasitələri almağa hüquq olan və belə vəsi-tələrlə təmin olunmayan əlillərə verilən aylıq kompensasiyaları alanlar - təxminən 1200 nəfər;

2. Sosial xidmətlərin göstərilməsilə bağlı xərclər. Bura təxminən 800 nəfərin yaşadığı, 370 nəfər heyətin çalışdığı 7 əlillər və qocalar üçün internat evləri şəbəkəsinin maliyyələşdirilməsi daxilidir.

3. Sosial təminat siyasətinin həyata keçirilməsi ilə bağlı in-zibati strukturların fəaliyyətinin təmin edilməsi ilə bağlı xərclər. Bura daxildir:

- a) Tibbi-əmək ekspert komissiyalarının saxlanması. Bu struktura təxminən 350-400 nəfərə yaxın heyətin çalıştığı Respublika Tibbi-Əmək Ekspert Mərkəzi və 21 zona mərkəzi daxildir;
- b) Əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin saxlanması xərcləri. Bura ölkənin kənd rayonlarını, iri şəhərlərini və paytaxtın rayonlarını özündə birləşdirən təxminən 1700-1800 nəfər heyətin çalışıldığı 70-dən artıq mərkəz daxildir.

Ümumilikdə bütün bu istiqamətlərə 2003-cü ildə dövlət bütçəsindən 301 milyard 98 milyon manat vəsait xərclənib. 2004-cü ilin gözlənilən icrasına əsasən, sosial təminata dövlət bütçəsin-dən 344 milyard 1 milyon manat xərclənməli idi. 2005-ci il üzrə həmin göstərici 426 milyard 9 milyon manat proqnozlaşdırılıb. Göründüyü kimi, 2003-2005-ci illərdə sosial təminat xərcləri 125 mlrd.manat yaxud 41,4 faiz artıb.




Sxem 12. Sosial təminat xərclərinin ayrı-ayrı elementlərinin ümumi xərclərdə payı - 2003-cü il (faizlə)

Göründüyü kimi, 2003-cü ildə sosial təminat xərclərinin əsas hissəsi (87,8%) müxtəlif sosial qruplara pul və natural formada yardımılardan ibarətdir. Həmin yarımbölmə üzrə xərclərin 12,2 faizi isə sosial infrastrukturda daxil olan internat evlərinin, həmçinin sosial təminat siyasetini həyata keçirən inzibati strukturların saxlanması xərcləri təşkil edib.

Xərclərin təşkilati və funksional bölgüsü

Sosial təminat xərclərinin təşkilati təsnifatına gəldikdə, bu xərclər 2 təşkilat arasında bölündüb: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqıncıkom).



Sxem 13. Sosial təminat xərclərinin təşkilati strukturu (2003-cü il)

2003-cü ildə sosial təminat xərclərinin 12,4 faizi yaxud 37,4 mlrd. manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 87,6 faizi yaxud 264,6 mlrd. manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə bölüşdürüllüb.

Hər iki qurum üzrə sosial təminat xərclərinin funksional strukturu aşağıdakı kimi olub.

Cədvəl 6

**Sosial təminat xərclərinin
funkşional strukturu**

| Göstəricilər | 2004-cü il | |
|--|------------------------------------|------------------------|
| | Xərclərin məbləği, (mln. manat) | Xüsusi çəkisi, %-lə |
| Qocalar üçün internat evləri | 2 455,6 | 0,7 |
| Əlillər üçün internat evləri | 5 045,1 | 1,4 |
| Əmək və əhalinin sosial müdafiəsi mərkəzləri | 14412/6357,5 | 6,0 |
| Tibbi-əmək ekspert komissiyaları | 741,9 | 0,2 |
| Sosial təminat üzrə sair idarə və tədbirlər | 17 176,4 | 5 |
| Pulsuz nəqliyyat vasitələri almağa hüquq olan və belə vasitələrlə təmin olunmayan əllərə xərclərin ödənil- məsi | 159,5 | 0,05 |
| Qaçqınların və məcburi köçkünlərin məskunlaşması və onlara yardım gös- tərilməsi | 297 652,0 | 86,6 |
| Cəmi | 344000 | 1000 |

Cədveldən göründüyü kimi, 2004-cü ildə sosial təminat xərclərinin əhəmiyyətli hissəsini - 86,6 faizini yaxud 297 milyard 652 milyon manatını qaçqın və məcburi köçkünlərin məskunlaşması və onlara həm natural, həm də pul formasında yardımlıklar təşkil edib.

Xərclərin iqtisadi təsnifatı

Sosial müdafiə xərclərindən fərqli olaraq sosial təminat xərclərinin iqtisadi təsnifatı yekcins deyil və bura mövcud qanunvericilikdə nəzərdə tutulan demək olar ki, bütün iqtisadi xərc maddələri daxildir.

Cədvəl 7

Sosial təminat xərclərinin iqtisadi təsnifatı (2004- cü il)

| Göstəricilər | Məbləğ, (mln. manat) | Əvvəlki ilə nisbətən artım |
|---|-------------------------|-------------------------------|
| Cəmi xərclər | 344 022 | 24,1 |
| Əmək ödənişi ilə bağlı xərclər | 18 641 | 35,5 |
| Bütün növdən olan xidmətlərin haqqının ödənilməsi | 116 922,5 | 15,5 |
| Malların alınması | 28 171 | 2,4 dəfə |
| Ezamiyyələr və xidməti səfərlər | 537 | 39,4 |
| Əhaliyə ödənişlər | 161 371 | 0,8 |
| Binaların cari təmiri xərcləri | 1 836 | 4,6 |
| Əsaslı təmir xərcləri | 1 304 | 9,9 |
| Digər xərclər | 15 239,8 | 10 |

Göründüyü kimi, 2004-cü ildə sosial təminata dövlət büdcəsindən ayrılan vəsaitlərin iqtisadi xərc maddələri içərisində əvvəlki illə müqayisədə ən yüksək artım tempi malların alınması (2,4 dəfə), əmək ödənişi xərcləri (35,5 faiz) üzrə olub. Göstərilən dövrdə ən az artım əhaliyə ödənişlər üzrə xərclərdə (0,8 faiz) qeydə alınıb.

2.2. Sosial təminat xərclərinin təhlili

Bu istiqamət üzrə büdcə xərclərinin və statistik məlumatların araşdırılması zamanı məlum oldu ki, sosial təminat xərcləri çərçivəsində maliyyələşdirilən qocalar və internat evlərinin saxlanması sahəsində, hər şeydən əvvəl həmin evlərdə yaşayan insanların həyat tərzində xeyli problemlər mövcuddur.

Cədvəl 8
**Qocalar və əlliər üçün internat evlərinin
saxlanması xərclərinin strukturu**

| Xərcin adı | Məbləğ (mln.manat) | | İnternat evlərinə çəkilən xərclərdə payı, %-lə | | 2004-də 2003-ə nisbətən artım, %-lə |
|--|-----------------------|-------|--|------|---|
| | 2003 | 2004 | 2003 | 2004 | |
| Cəmi xərclər | 6159 | 7501 | 100 | 100 | 21,8 |
| Əmək ödənişi | 530,4 | 1000 | 8,6 | 13,3 | 90 |
| Dəftərxana ləvaziməti, təsərrüfat malları | 461,7 | 484 | 7,5 | 6,4 | 4,8 |
| Yumşaq inventar və pal- tarların alınması | 503,4 | 552 | 8,2 | 7,4 | 9,8 |
| Dərman və sarğı materi- alları | 70,5 | 100 | 1,1 | 1,3 | 41,8 |
| Ərzaq malları | 2562,4 | 2705 | 41,6 | 36,1 | 1,9 |
| Nəqliyyat və rabitə xid- mətləri | 248,6 | 292,1 | 4 | 3,9 | 17,7 |
| Ezamiyyə və xidməti səfərlər | 21,2 | 47 | 0,3 | 0,6 | 120 |
| Kommunal xidmətlər | 861,3 | 1290 | 13,9 | 17,2 | 49,8 |
| İnventar və avadanlıqlar | 315,4 | 380 | 5,1 | 5,1 | 20,7 |
| Cari təmir | - | 20 | - | 0,26 | - |
| Əsaslı təmir | 539,8 | 570 | 8,3 | 8,4 | 5,5 |

Cədvəldən göründüyü kimi, əvvəlki illə müqayisədə 2004-cü il-də əlillər və internat evlərinin saxlanması xərcləri 21,8 faiz, o cümlədən yumşaq inventar və paltarların alınması xərcləri 9,8 faiz, dəftərxana ləvazimatı və təsərrüfat mallarının alınması xərcləri 4,8, ərzaq xərcləri 1,9 faiz artıb.

İnternat evlərində ərzaq normaları “qayçılanır”?

Aparılan araşdırmlar adıçəkilən müəssisələrdə yaşayan əlil və qocaların ərzaq təminatının pis vəziyyətdə olmasını söyləməyə əsas verir. Rəsmi büdcə məlumatlarına istinad etsək, bu təşkilatların cəmi xərclərinin orta hesabla 40 faizi məhz orada yaşayan insanların ərzaq təminatına yönəldilib və 2003-2004-cü illərdə ərzaq mallarının alınmasına müvafiq olaraq 2562,4 və 2701 mln. manat vəsait xərclənib. İnternat evlərində yaşayanların sayı və onlara ayrılan ərzaq xərclərinin məbləği nəzərə alınsa, 2003-cü il-də qocalar və internat evlərində yaşayan sakınlərin **bir nəfəri üçün gündəlik ərzaq xərcinin təxminən 8974 manat** təşkil etdiyini görmək olar. Halbuki, Dövlət Statistika Komitəsinin (DSK) 2003-cü ilin ortalarında apardığı müayinələrin nəticələri əksər internat evlərində adambaşına faktiki ərzaq xərclərinin kifayət qədər aşağı olduğunu deməyə əsas verir. Məsələn, müayinə aşkarlayıb ki, ayrı-ayrı internat evlərində adambaşına **birgünlük ümumi xərclər 6200-7800 manat** intervalında olub. Bu zaman həm də 2003-2004-cü illərdə adıçəkilən müəssisələrə ayrılan məcmu büdcə xərclərində ərzaq xərclərinin orta hesabla 40 faiz təşkil etdiyi nəzərə alınsa, onda hesablama əsasında **orta günlük adambaşına ərzaq xərclərinin 2500-5000 manat** intervalında olduğunu söyləmək olar.

Qeyd olunan məlumatları hərtərəfli təhlil etdikdə aydın olur ki:

- ↳ Büdcədə qocalar və internat evləri üçün nəzərdə tutulan adambaşına ərzaq xərcləri hətta rəsmi statistikanın qeydə aldığı adambaşına cəmi xərclərdən xeyli yüksəkdir. Məsələn, büdcə məlumatlarından 2003-cü ilin yekunlarına görə adıçəkilən evlərdə adambaşına orta günlük ərzaq xərclərinin 8974 manat, rəsmi statistikanın ilin ortalarına təsadüf edən araşdırmlarından isə adambaşına bütün orta günlük faktiki xərclərin 6200-7800 manat intervalında (cəmi 1 müəssisə istisna olmaqla) dəyişdiyi aydınlaşır;
- ↳ Büdcə və statistika məlumatları arasında fərqin yaranması səbəbləri keyfiyyətli araşdırılarsa, ərzaq xərclərinin istifadəsi zamanı müəyyən süù-istifadə hallarının mövcud olduğunu üzə çıxara bilər.

Öz növbəsində tədqiqat çərçivəsində qocalar və internat evlərinin sakinlərindən alınmış müsahibələrdə ərzaq təminatının yaxşı vəziyyətdə olmaması, xüsusilə adambaşına ərzaq normasının azlığı, ərzağın keyfiyyətsizliyi, insanın fizioloji inkişafı üçün vacib olan bəzi qida məhsullarının, ilk növbədə meyvə-tərəvəzin gündəlik rasiondan çıxarılması faktları vurgulanır. Müsahibələrə cəlb olunmuş sakinlər bildiriblər ki, bu vəziyyət orada yaşayan qoca və əlilləri imkan düşən kimi öz hesablarına kənardan ərzaq məhsulları almağa məcbur edir. Halbuki Nazirlər Kabinetinin təsdiq etdiyi qida normaları əlillər və qocalar üçün internat evlərində yaşayanların minimal ərzaq təminatı baxımından normal səviyyə kimi qəbul edilə bilər və həmin normalar aşağıdakı cədvəldə əks olunub:

Cədvəl 9

**Qocalar və əlillər evlərində qida normaları
(bir adama gün ərzində qram hesabı ilə)**

| Ərzaq məhsulları (brutto, qram) | Qocalar üçün internat evləri | Ümumi tipli əlillər evləri (böyüklər) |
|---------------------------------|------------------------------|---------------------------------------|
| Buğda çörəyi, 1-ci növ | 350 | 400 |
| Buğda çörəyi, 2-ci növ | 15 | 18 |
| Yarmalar, makaron məməlatları | 60 | 65 |
| Şəkər | 50 | 60 |
| Kartof | 300 | 400 |
| Tərəvəz | 450 | 550 |
| Təzə meyvələr | 250 | 300 |
| Şirələr | 100 | 100 |
| Qurudulmuş meyvələr | 5 | 7 |
| Ət, quş eti | 65 | 120 |
| Balıq | 80 | 50 |
| Süd | 200 | 200 |
| Kefir, qatıq | 150 | 200 |
| Kəsmik, yağısız | 30 | 50 |
| Pendir | 10 | 10 |
| Xama | 12 | 15 |
| Kərə yağı | 30 | 30 |
| Marqarin | - | 20 |
| Bitki yağı | 25 | 20 |
| Yumurta | 0,5 | 0,5 |
| Çay | 1 | 2 |
| Qəhvə | 1 | 2 |
| Kakao | 2 | 3 |
| Duz | 3 | 10 |
| Maya | 1 | 1 |

 **Qeyd:** bu normativ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 sayılı qərarı ilə təsdiqlənib.

Məsələ belədir ki, rəsmi statistik məlumatlarla bütçə informasiyalarının uzlaşdırılması yalnız faktiki və normativ üzrə ərzaq xərclərinə dair məlumatlar arasında ziddiyətli fərqləri üzə çıxarmır. 2003-cü ilin yekunlarına görə ərzaq məhsullarının orta illik qiymətlərinə dair DSK-nın məlumatları və internat evləri üçün təsdiqlənən ərzaq normaları əsasında hesablamalar göstərir ki, təhlil aparılan dövrdə bir nəfərə orta günlük ərzaq xərci təxminən 7435 manat və ya bütçə məlumatlarında göstəriləndən 1500 manat az olub. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, internat evləri üçün alınan ərzaq məhsullarının qiyməti şişirdilib və nəticədə həmin qiymətlər orta hesabla bazar qiymətindən 16-17 faiz yüksək olub.

Qocaların sağlamlığı xeyriyyəçilərin ümidiñə qalıb

Araşdırımlar göstərir ki, ərzaq xərclərindən fərqli olaraq qoca və əllillər üçün internat evlərində yaşayınların sağlamlığının mühafizəsinə ayrılan bütçə vəsaitlərinin həcmi son dərəcə azdır. 2003-2004-cü illərdə dərman və sarğı materiallarının alınması üçün nəzərdə tutulan adambaşına aylıq xərclər cəmi orta hesabla 7500-10000 manat intervalında olub. Bu qədər vəsaitlə, təbii ki, səhiyyə xidmətlərinə və dərman preparatlarına daha artıq ehtiyac duyan belə insanların ehtiyacını ödəmək mümkün deyil. Bilavasitə internat evlərində aparılan tədqiqatlara əsasən qoca və əllillərin sağlamlıqlarının mühafizəsi və dərmanla təchizatı sahəsində problemləri aşağıdakı kimi ümumiləşdirilmək olar:

- ↳ Əksər hallarda dərman preparatlarına ehtiyac ayrı-ayrı humanitar təşkilatların və xeyriyyəçilərin hesabına ödənilir;

- ↳ Bahalı dərmanların alınması və cərrahı əməliyyatlar ümumiyətlə bütçə vəsaítləri hesabına təmin olunmur.
- ↳ Stasiyonar müalicəyə ehtiyac yaradığı hallarda qoca və əllillər ciddi problemlərlə üzləşir.

Bunlardan əlavə, DSK-nin ahil və əllillər üçün internat evlərində yaşayış şəraiti və göstərilən tibbi xidmətin səviyyəsini öyrənmək məqsədilə apardığı müayinə bütçə vəsaítlərinin orada yaşayanların ehtyaclarını ödəmədiyini təsdiq edən başqa faktları da üzə çıxarıb. Əslində elə bu faktlar da bilavasitə qoca və əlil şəxslərin sağlamlığının mühafizəsi ilə bağlıdır. Söhbət internat evlərindəki insanların normal hərəkət qabiliyyətini təmin etmək üçün vacib olan xüsusi cihazlarla təchizatından gedir. Bu məsələ aşağıdakı cədvəldə öz əksini tapıb:

Cədvəl 10
**İnternat evlərində yaşayanların eşitmə cihazları
və eynəklərlə təminatı**

| Göstərici | Bütün internat evləri üzrə, cəmi 7 müəssisə |
|-------------------------------------|--|
| Eşitmə cihazları ilə təminat | |
| Ehtiyacı olanlar, nəfər | 32 |
| Təmin olunanlar, nəfər | 10 |
| Təmin olunma, faizlə | 31 |
| Eynəklərlə təminat | |
| Ehtiyacı olanlar, nəfər | 62 |
| Təmin olunanlar, nəfər | 22 |
| Təmin olunma, faizlə | 35 |

Mənbə: Azərbaycanın statistik göstəriciləri - 2004. səh.284.

Cədvəldən göründüyü kimi, bütün internat evləri üzrə eşitmə ci-hazına ehtiyacı olanların cəmi 31 faizi, eynəyə ehtiyacı olanların isə 35 faizi müvafiq avadanlıqlarla təchiz olunub.

Kənar yardımının uçotu aparılırmı?

Rəsmi büdcə statistikasında istifadə olunan mövcud iqtisadi təsnifat internat evlərində yaşayanların geyimlə təchizatına sərf olunan xərclərin monitorinqinin aparılmasını xeyli çətinləşdirir. Çünkü geyim xərcləri qüvvədə olan təsnifatda yumşaq inventar (pərdə, xalça və s. kimi inventarlar) xərcləri ilə birgə təqdim olunduğundan bir nəfər üçün faktiki illik geyim xərclərini hesablaşmaq mümkün deyil. Araşdırırmalar göstərir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər internat evlərinin sakinlərinin geyim əşyalarına tələbatını tam ödəmir, xeyriyyəçilərin aldığı geyimlər, həmçinin müxtəlif təşkilatların gətirdiyi geyimlər palтарlar olmasa, qoca və əlillərin geyimlə təminatında ciddi problemlər yarana bilər. Halbuki adıçəkilən evlərdə yaşayanların geyimlə təminatı üçün Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən müvafiq normativlər mövcuddur və pensiya yaşılı kişilərin timsalında bəzi əşyalar üzrə həmin normalar aşağıdakı cədvəldə əks olunub:



Cədvəl 11

Ayaqqabı, geyim və dəyişək əşyalarından istifadənin norma və müddətləri

| Əşyaların adları | Ölçü vahidi | Gəzə bilənlər üçün | | Daima yataqda olanlar üçün | | Sürünən xəstələr üçün | |
|----------------------|-------------|--------------------|-----------------------|----------------------------|-----------------------|-----------------------|-----------------------|
| | | Norma | İstifadə müddəti (II) | Norma | İstifadə müddəti (II) | Norma | İstifadə müddəti (II) |
| Yarımym qış paltosu | ədəd | 1 | 5 | - | - | 1 | 3 |
| Plaş və ya gödəkçə | ədəd | 1 | 5 | - | - | 1 | 3 |
| Yun kostyum | ədəd | 1 | 4 | - | - | 1 | 3 |
| Yarımym kostyum | ədəd | 1 | 3 | 1 | 3 | 1 | 3 |
| Toxunma yun köynək | ədəd | 1 | 3 | - | - | 1 | 2 |
| Şalvar | ədəd | 2 | 2 | - | - | 2 | 1 |
| İdman kostyumu | ədəd | 1 | 2 | - | - | 1 | 1 |
| Uzunqol köynək | ədəd | 2 | 2 | - | - | 2 | 1 |
| Teniska | ədəd | 2 | 2 | - | - | 2 | 1 |
| Trikotaj paltarı | ədəd | 2 | 2 | 2 | 2 | 2 | 2 |
| Qısa tuman | ədəd | 4 | 1 | 4 | 1 | 4 | 1 |
| Mayka | ədəd | 4 | 1 | 4 | 1 | 4 | 1 |
| Yataq paltarı | ədəd | 2 | 2 | 4 | 2 | 2 | 2 |
| Gödək corab (pambıq) | cüt | 6 | 1 | - | - | 6 | 1 |
| Gödək corab (yun) | cüt | 2 | 1 | - | - | 2 | 1 |

| | | | | | | | |
|-----------------------|------|---|----|---|----|---|----|
| Kepka və ya furajka | ədəd | 1 | 5 | - | - | 1 | 5 |
| Yun şərf | ədəd | 1 | 5 | - | - | 1 | 5 |
| Əlcək | cüt | 1 | 3 | - | - | 1 | 3 |
| Ayaqqabı (yarımçəkmə) | cüt | 1 | 2 | - | - | 2 | 1 |
| İsti uzunboğaz çəkmə | cüt | 1 | 2 | - | - | 1 | 1 |
| Yay ayaqqabısı | cüt | 1 | 2 | - | - | 2 | 1 |
| Ev ayaqqabısı | cüt | 2 | 1 | - | - | 4 | 1 |
| Şalvar kəməri | ədəd | 1 | 5 | - | - | 1 | 5 |
| Adyal | ədəd | 1 | 5 | 1 | 5 | 1 | 5 |
| Yorğanağı | ədəd | 3 | 2 | 3 | 2 | 3 | 2 |
| Döşəkağı | ədəd | 4 | 2 | 3 | 1 | 4 | 2 |
| Döşək | ədəd | 1 | 5 | 1 | 2 | 1 | 5 |
| Balis | ədəd | 2 | 10 | 2 | 10 | 2 | 10 |
| Əl məhrəbası | ədəd | 2 | 2 | 2 | 2 | 2 | 2 |
| Hamam məhrəbası | ədəd | 1 | 4 | 2 | 2 | 1 | 2 |

Bu normalardan göründüyü kimi, qoca və əllillərin geyim və palṭarla təminatı üçün qüvvədə olan normativlərə uyğun əşyalar vaxtlı-vaxtında alınsa, bu sahədə o qədər də ciddi problemlər yaranı bilməz. Qoca və əllillərin geyimlə təminatı ilə bağlı bilavasitə internat evlərində aparılan araşdırırmalar aşağıdakı neqativ halların mövcud olduğunu göstərdi:

- ↳ Geyimlərin əhəmiyyətli hissəsi kənar mənbələr hesabına verilir;
- ↳ Müəssisə hesabına verilən geyimlər bir çox hallarda keyfiyyətsiz olur. Bundan başqa, eksər vaxtlar geyimlər hərəninin fərdi ölçüsünə görə deyiş, standart ölçülərdə gətirildiyindən onların istifadəsi də mümkün olmur;

Beləliklə, əgər kənar mənbələr hesabına qoca və əllillərin geyim təminatı həyata keçirilirsə və bunun şəffaf uçotunun aparılması ilə bağlı nəzarət mexanizmi yoxdursa, deməli, həmin məqsədlərə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatından yayındırılması üçün əlverişli şərait yaranır.

Kommunal xərclər artır....

Qocalar və internat evlərinin saxlanması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərdə ən mühüm xərc maddələrindən biri kommunal xidmət xərcləridir (müvafiq olaraq 2003-2004-cü illərdə məcmu xərclərin 14-17 faizi). 2003 -cü ildə bu istiqamətə 861,3 mln. manat, 2004-cü ildə isə bundan 50 faiz çox - 1290 mln. manat vəsait ayrıilib. Monitoring zamanı məlum oldu ki, kommunal xərclər birdən-birə 50 faiz, yaxud adambaşına aylıq 65 min manatdan 95 min manata artsa da, həmin müəssisələrin kommunal infrastrukturla təminatının keyfiyyətində ciddi problemlər mövcudur və bunu DSK-nin apardığı müayinənin nəticələri də təsdiqləyir.

Cədvəl 12

İnternat evlərinin abadlıq növləri ilə təchizatı

| Bütün internat evləri üzrə kommunal xidmətlərlə təchizatın xarakteristikası, cəmi 7 müəssisə | |
|---|---|
| Elektrik enerjisi ilə təmin olunub | 7 |
| Qaz xətti ilə təmin olunub | 3 |
| Su kəməri ilə təmin olunub | 6 |
| İsti su ilə təmin olunub | 2 |
| Kanalizasiya ilə təmin olunub | 7 |

Mənbə: Azərbaycanın statistik göstəriciləri - 2004. səh.282

Cədvəldən göründüyü kimi, internat evlərinin hamısı yalnız elektrik enerjisi və kanalizasiya ilə tam təmin olunub. Onlardan dördü qazla, beşi isə isti su ilə təmin olunmayıb.

İnzibati strukturlarla bağlı xərclər

Sosial təminat xərclərinin strukturunda mühüm funksional istiqamətlərdən biri sosial təminat siyasetinin həyata keçirilməsi ilə bağlı inzibati strukturların fəaliyyətinin təmin edilməsi ilə bağlı xərclərdir. Bura tibbi-əmək ekspert komissiyalarının və əhalinin əmək və sosial müdafiəsi mərkəzlərinin saxlanması xərcləri daxildir. Həmin xərclərin ümumi sosial təminat xərclərində xüsusi çəkisi 2003-2004-cü illərdə müvafiq olaraq 4,4 - 5,3 faiz təşkil edib. Sosial təminat siyasetinin həyata keçirilməsi ilə bağlı bir sıra inzibati strukturların saxlanması xərclərinin iqtisadi təsnifatı aşağıdakı cədvəldə əks olunub.

Cədvəl 13

Sosial təminat siyasetinin həyata keçirilməsi ilə əlaqədar inzibati strukturların saxlanması xərcləri

| Xərc istiqamətləri | 2003 | | 2004 | |
|---|--------------------------|-----------------------------|--------------------------|-----------------------------|
| | Məbləğ (milyon manat) | Cəmi xərclərdə payı, faizlə | Məbləğ (milyon manat) | Cəmi xərclərdə payı, faizlə |
| Cəmi xərclər | 16048,2 | 100 | 15154,9 | 100 |
| Əmək ödənişi ilə bağlı xərclər | 12983 | 80,9 | 10719 | 70,7 |
| Malların alınması və xidmətlərin haqqının ödənilməsi xərcləri | 2901,6 | 18,1 | 4202,4 | 27,7 |
| Əsaslı təmir xərcləri | 163,6 | 1 | 233,5 | 1,6 |

Beləliklə, tibbi-əmək ekspert komissiyalarının və əhalinin əmək və sosial müdafiəsi mərkəzlərinin saxlanması xərcləri 2003-cü illə müqayisədə müəyyən qədər (894 mln. manat yaxud 5,5%) azalıb. Bu pensiya islahatları ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələrinin pensiyaların hesablanması ilə məşğul olan şöbələrinin kadr heyəti ilə birgə DSMF-in müvafiq bölmələrinə birləşdirilməsi ilə bağlı olub. Son 2 ildə bu istiqamətə dövlət büdcəsindən ayrılan xərclərin əhəmiyyətli hissəsi (2003-cü ildə 12983 mln. manat, 2004-cü ildə 10719 mln. manat) əmək ödənişi xərclərinə (ştatda olan işçilərin əmək haqqı və əmək haqqına üstəlik) yönəldilib. Əmək ödənişi xərclərinin ümumi xərclərdə payı 2003-2004-cü illərdə müvafiq olaraq 71-81 faiz, malların alınması və xidmətlərin haqqının ödənilməsi xərcləri isə təxminən 18-28 faiz təşkil edib.

“Sair xərclər”in qaranlıq məqamları

Sosial təminat xərclərinin mühüm funksional istiqamətlərindən biri də “sosial təminat üzrə sair idarə və tədbirlər” maddəsi adı altında xərclənən vəsaitlərdir. 2003-cü ildə həmin xərclərin cəmi sosial təminat xərclərində payı 5 faiz yaxud 15,2 mlrd. manat olub. Araşdırma zamanı məlum oldu ki, rəsmi statistik məlumatlarda bu xərclərin istiqaməti ilə bağlı müfəssəl informasiyalar, demək olar ki, yoxdur. Heç şübhəsiz, belə şəraitdə həmin vəsaitlərin kifayət qədər şəffaf xərclənməsi sahəsində ciddi problemlər yaranır. Aparılan araşdırma nəticəsində həmin vəsaitlərin müəyyən hissəsinin təyinatını aşkarmaq mümkün olub.

Cədvəl 14

**Sosial təminat üzrə sair idarə və tədbirlərin
maliyyələşdirilməsi (2003-cü il)**

| Xərclərin təyinatı | Xərclənib (mln.manatla) |
|--|-------------------------|
| Sair xərclər, cəmi | 15 129 300 |
| O cümlədən: Əlil və veteranlar üçün maşınların alınması | 2 050 000 |
| Putyovkaların alınması | 1 200 000 |
| Protez məmulatlarının alınması və düzəldilməsi | 4 130 000 |
| Əlil arabalarının alınması | 204 000 |
| Sosial təminat üzrə sair idarə və tədbirlərin maliyyələşdirilməsi xərcləri | 8 545 300 |

Cədvəldən göründüyü kimi, qeyd olunan istiqamət üzrə ümumi xərclərin təxminən 56 faizi yaxud 8545,3 mlrd. manatı sair xərclər kimi xərclənib və onların funksional təyinatı ilə bağlı tam məlumatlıq hökm sürür.

**Əlillər üçün on bir min manatlıq
kompensasiya**

Sosial təminat xərclərinin digər bir istiqaməti də pulsuz nəqliyyat vasitələri almağa hüquq olan, amma belə vasitələrlə təmin olunmayan əlillərə xərclərin ödənilməsidir. Məlumat üçün bildirək ki, mövcud qaydalara əsasən həmin kateqoriyadan olan şəxslərə hər ay 11 000 manat kompensasiya ödənilir. 2003-2004-cü ildə sosial təminat xərclərində həmin vəsaitlərin 46,1 və 159,5 mln. manat təşkil etdiyini nəzərə alsaq, deməli həmin dövrdə uyğun olaraq 349 nəfər və 1208 nəfər pulsuz nəqliyyat vasitəsilə təmin edilməli əlil vətəndaşa aylıq müavinətlər ödənilib.

Qaçqınlar nə qədər enerji haqqı ödəyirlər?

Tədqiqat aparıldığı dövrdə sosial təminat xərclərinin əsas hissəsini qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması və onlara yardımların göstərilməsi ilə bağlı xərclər təşkil edib. 2003-2004-cü illərdə bu istiqamətə yönəldilən vəsaitlərin cəmi sosial təminat xərclərində payı müvafiq olaraq 86,5-87,6 faiz (264,5 mlrd. və 297,5 mlrd. manat) olub. 2004-cü ildə qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması və onlara yardımlarla bağlı xərclərin iqtisadi təsnifatı, həmçinin onların dinamikasında baş verən dəyişikliklər aşağıdakı cədvəldə verilib:

Cədvəl 15

**Qaçqın və məcburi köçkünlərin
məskunlaşdırılması və onlara yardımla bağlı xərclər
(2004-cü il)**

| Xərcin adı | Xərcin məbləği, mlrd. manatla | Cəmi xərclərdə payı, %-la | 2004-ə nisbətən 2005-də xərclərin artımı, %-la |
|---|-------------------------------|---------------------------|--|
| Xərclər, cəmi | 297,7 | 100 | 22,4 |
| O cümlədən: Malların alınması xərcləri | 21,3 | 7,1 | 77,4 |
| Müxtəlif xidmətlərlə bağlı xərclər | 116,7 | 39,1 | 13,4 |
| Əhaliyə ödənişlər | 157,5 | 53,2 | 18,9 |
| Əsaslı və cari təmir xərcləri | 1,9 | 0,6 | 26,3 |

Buradan göründüyü kimi, qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması ilə bağlı xərclər 2004-cü illə müqayisədə cari ildə 22,4 faiz artıb. Həmin artım malların alınması xərcləri üzrə 77,4 fa-

iz, əsaslı və cari təmir xərcləri üzrə 26,3 faiz, əhaliyə ödənişlər üzrə 18,9 faiz təşkil edib.

Bundan əlavə, 2004-cü ildə qeyd olunan xərclərin 53,2 faizi qacqın və məcburi köçkünlərə aylıq müavinətlərin ödənilməsinə, 46,2 faizi mal və xidmətlərin haqqının ödənilməsinə xərclənib.

Qacqın və məcburi köçkünlərə verilən aylıq müavinətlər, bu təbəqənin kommunal xidmətlərinə görə müvafiq kommunal təşkilatlara ödənilən vəsaитlərlə bağlı məlumatlar aşağıdakı cədvəldə əks olunub:

Cədvəl 16

**Qacqın və məcburi köçkünlərə ödənilən müavinət
və kompensasiyalar (2004-cü il)**

| İstiqamətlər | Göstəricilər |
|--|--------------|
| Qacqın və məcburi köçkünlərə verilən adambaşına aylıq müavinətlərin məbləği, manatla | 25 000 |
| Həmin müavinəti alanların sayı, nəfərlə | 525 000 |
| İstifadə olunan müxtəlif kommunal xidmətlərə görə qacqın və məcburi köçkün statusu olan hər nəfər üçün adambaşına aylıq xərclər, manatla | 15 000 |
| Qacqın və məcburi köçkün statusu olan hər nəfər üçün adambaşına aylıq ərzaq xərcləri, manatla | 10 000 |
| Ərzaq payı alan məcburi köçkünlərin sayı, nəfər | 146 500 |

2004-cü ildə 525 min nəfər qacqın və məcburi köçküne ayda adambaşına 25 000 manat müavinət ödənilib (2005-ci ilin yanvarından etibarən qacqın və məcburi köçkünlərə verilən aylıq müavinətlərin məbləği 30 000 manata qaldırılıb). Araşdırımlar onu da göstərdi ki, əvvəllər bu kateqoriyadan olan vətəndaşların eyni vaxtda bir neçə yerdə qeydiyyata düşərək əlavə müavinət almaq


halları mövcud idisə, son 2-3 il ərzində görülən tədbirlər nəticəsin-də belə təcrübənin qarşısı alınıb. Bu, qaçqın və məcburi köckün-lərin yaşayış yerlərinin dəqiq uçota alınması, onların sayı ilə bağlı



səhih informasiya bazasının yaradılması sayəsində mümkün olub.

Lakin tədqiqat göstərir ki, qaçqın və məcburi köckünlərin əvəzindən müxtəlif kommunal təşkilatlara ödənilən enerji və xid-mət haqları ilə bağlı ciddi problemlər mövcuddur. Belə ki, məsələn, adıçəkilən kateqoriya üçün elektrik enerjisinin istehlakı üçün 2003-cü ildən aylıq adambaşına normativ kimi 150 kilo-vat-saat müəyyən olunub. Halbuki həmin dövrdə ölkə üzrə əhalinin elektrik enerjisini aylıq orta istehlak norması 126 kilovat-saat təşkil edib. Nəzərə almaq lazımdır ki, qaçqın və məcburi köckün-lərin təxminən 150 000 nəfəri vaqonlarda, torpaq evlərdə, çadır-

larda və bu kimi yaşayış üçün yararsız yerlərdə məskunlaşır. Bu təbəqədən olan insanların bir xeyli hissəsi isə müxtəlif ictimai binalarda və yataqxanalarda 1, ən yaxşı halda isə 2 otaqlı mənzilərdə yaşayırlar. Bu şəraitdə yaşayan insanların elektrik enerjisi istehlakı orta ölkə göstəricisindən necə yüksək ola bilər? Öz növbəsində, həmin yerlərin elektrik enerjisiyə təminatı olduqca bərbad vəziyyətdədir və tədqiqat çərçivəsində aparılan sorğunun nəticələri də bunu təsdiqləyir. Sorğuya cəlb olunan 50 nəfər məcburi köçkündən 20 nəfəri sutka ərzində ən yaxşı halda 10 saatadək, 13 nəfəri 10-15 saat intervalında, 6 nəfəri 15-20 saat intervalında elektrik enerjisi ilə təmin olunduğunu bildirib. Beləliklə, qacqın və məcburi köçkünlərin əvəzindən ödənilən enerji haqları düz-



gün normativlərə söykənmədiyindən reallıqda on minlərlə insan işlətmədiyi enerjiyə görə vəsait ödəməli olur. Bu isə bündə vəsaitlərinin səmərəsiz istifadəsi deməkdir. Yeri gəlmışkən, bu ərəfədə

Əhali üçün elektrik enerjisi ilə bağlı normativlərə toxunan iqtisadi inkişaf naziri F.Əliyev bildirib ki, enerjinin normal verildiyi şəraitdə belə orta ölçülü mənzilin enerji sərfiyatı təxminən 250 kilovat-saat təşkil edə bilər. Gəlin diqqət yetirək: sutkanın yarısını elektrik enerjisi almayan, məsələn 4 nəfərlik ailə ayda 600 kilovat-saat yaxud 60 000 manatlıq elektrik enerjisi istehlak edir.

Bundan əlavə, 2004-cü ildən etibarən qacqın və məcburi köçkünlərin müəyyən qisminə aylıq müavinətlərlə yanaşı dövlət büdcəsinin vəsaitləri hesabına hər ay 10 min manat dəyərində ərzaq yardımı edilir. Bu yardım yalnız vəqonlarda, torpaq evlərdə və çadırlarda yaşayan şəxslərə verilir. 2004-cü ildə bu qəbildən olan 146,5 min nəfər məcbüri köçküne ərzaq payı verilib. Ötən il bu məqsədə 42,2 mlrd. manat xərclənib. Araşdırmaclar həmin ərzaq normalarının verilməsində də müəyyən problemlərin (məsələn, ərzağın nəzərdə tutulan dəyəri ilə faktiki dəyəri arasında fərq, onların vaxtı-vaxtında verilməməsi və s.) olduğunu üzə çıxarıb.

YEKUN

Büdcə ilə bağlı tədqiqatlarda ekspertlər diqqəti adətən korrupsiya kanallarının aşkarlanması, bütçə vəsaitlərinin təyinatından yayındırılması formaya və vasitələrinə yönəldirlər. Amma monitoringin nəticələri göstərir ki, sosial müdafiə dövlət bütçəsinin yeganə funksional istiqamətidir ki, burada inzibati xərclər (idarənin saxlanması, əmək haqqı, kommunal və s. xərclər) və korrupsiyaya şərait yaranan ənənəvi mənbələr (məsələn, cari və əsaslı təmir xərcləri) yoxdur. Sosial müdafiə xərcləri tam həcmində əhaliyə ödənişlərdən ibarətdir və bir qayda olaraq bilavasitə əhaliyə çatan vəsaitlərin korrupsiyanın yeminə çevriləməsi ehtimalı xeyli dərəcədə azdır. Bununla belə, bu xərclər korrupsiya elementlərindən heç də tamamilə hifz olunmayıb. Burada korrupsiya fərqli formalarda üzə çıxır: müavinət alanların sayının şisirdilməsi, “ölü canlar”, müavinətlərdən “tutulma”lar, “yalançı” təqaüdçülər və s. Odur ki, burada ən vacib məsələ həmin xərclər çərçivəsində bütçə vəsaitlərinin maksimum səmərəli istifadəsinə nail olmaqdır və aparılan araşdırımaların nəticələrindən də bu aydın görünür. Bununla belə, eyni fikirləri heç də sosial təminat xərcləri ilə bağlı söyləmək mümkün deyil.

Qeyd olunanlardan çıxış edərək, həmçinin sosial müdafiə və sosial təminat xərclərinin struktur təhlili və bütçə məlumatlarının emalı əsasında dövlət bütçəsinin “sosial müdafiə və sosial təminat” funksional bölməsi üzrə xərclərinin səmərəliliyinin artırılması məqsədilə aşağıdakı təkliflərin reallaşdırılması vacibdir:

Yoxsulluqla mübarizə strategiyasında sosial yardım sisteminin təkmilləşdirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin, ilk növbədə ünvanlı sosial kömək sisteminin yaradılması prosesi 2005-ci ilin sonuna dək tam başa çatdırılmalıdır. Kətəborial yanaşmadan imti-

na olunmaqla yanaşı, sosial köməyin hər bir benefisiarın bilavasitə özünə ünvanlanması təmin olunmalıdır.

Bu prosesdə ən çətin problem əhalinin ehtiyaclılığının və gəlirlərinin real səviyyəsini qiymətləndirməkdir. Məsələn, bəzən şəxsi həyətyanı təsərrüfatı və ya pay torpaqları hesabına yaşayışını təmin edən vətəndaşların ümumi qazanclarının müəyyən hissəsinə onların ilboyu çəkdiyi xərclər təşkil edir. Belə şəraitdə gəlirlərin məbləği, həmin vəsaitlərdə şəxsi xərclərin səviyyəsi ilə bağlı təqdim olunan informasiyaların etibarlılığının necə və hansı mexanizmlərlə təmin olunacağı kifayət qədər çətin məsələdir. Öz növbəsində, ölkədə böyük miqyasda gizli məşğulluq, gizli əmək haqqı dövriyyəsi mövcuddur. Bu dövriyyəni leqallaşdırmadan real ehtiyaclılıq səviyyəsini qiymətləndirmək ciddi problem olaraq qalacaq. Başqa tərəfdən, əhalinin məskunlaşması, ilk növbədə çoxlu sayıda insanların faktiki və qeydiyyat üzrə yaşayış yeri ilə bağlı məlumatlar arasında kəskin ziddiyətlər mövcuddur. Daşınmaz əmlakın etibarlı reyestrinin olmaması da real ehtiyaclılıq və gəlirlilik səviyyəsini qiymətləndirməyi çətinləşdirən əsas mələrdən biridir.

Odur ki, sosial yardımınların ünvanlılığını təmin etmək məqsədilə hansısa qanunun qəbul edilməsilə problemin həll olunacağını iddia etmək səhv olardı. *Ünvanlı sosial yardım siyasetinin reallaşdırılması üçün müvafiq mexanizmlərin hazırlanması ilə paralel olaraq gizli məşğulluğun və gizli əmək haqqı dövriyyəsinin leqallaşdırılması, əhali reyestrinin hazırlanması kimi vacib məsələlər də öz həllini tapmalıdır.*

Ünvanlı sosial yardım mexanizminə gəldikdə, gəlirlər yaşayış minimumundan aşağı olan yoxsul əhali qruplarını əhatə etməlidir. Burada həlliədici məsələ *müxtəlif sosial-dəmografik qruplar və regionlar üzrə yaşayış minimumunun dəyərinin müəyyən olunması*

və dövlət bütçəsindən sosial yardımların məbləğini əsaslaşdırmaq üçün başlıca normativ kimi yaşayış minimumunun dəyərindən istifadə olunmasıdır. Başqa mühüm məsələ ehtiyacılığın dəqiqlikləndirilməsi *məqsədilə ehtiyacı olanlar* üçün inkişaf etmiş ölkələrin, həmçinin bir çox keçid ölkələrinin təcrübəsində uğurla istifadə olunan “aztəminatlı ailələr üçün pasport” yaxud “sosial pasport” tipli mexanizmlərin işlənib hazırlanması və tətbiq olunmasıdır. Məhz bu cür mexanizmlər vasitəsilə dövlət tərəfindən sosial müdafiyyə ehtiyacı olan şəxs və ya ailələr üzə çıxarıla bilər.

Ehtiyacılığı qiymətləndirmək üçün ailə pasportunun nümunəsinə aşağıdakı kimi təklif edirik:

**Dövlət bütçəsinin vəsaiti hesabına müavinət almaq
hüququ olan aztəminatlı vətəndaşların ehtiyacılığını
qiymətləndirmək üçün aztəminatlı ailə üçün nümunəvi**

P A S P O R T

Iddiaçının adı, soyadı, atasının adı _____
Daimi yaşayış yeri _____

1. Ailə haqqında məlumat

| Nº | Ad, soyad, ata adı | Yaş | Cins | Təhsil | Sağlamlığı (əllilik) | Sosial statusu (işsiz, tələbə, pensiyaçı və s.) |
|----|--------------------|-----|------|--------|----------------------|---|
| 1 | | | | | | |
| 2 | | | | | | |
| 3 | | | | | | |
| 4 | | | | | | |

2. Ailənin maddi vəziyyəti**A. Pul gəlirləri (manatla)**

| Nº | Cari gəlirlər | Birdəfəlik ödəmələr | ŞHT-dan gəlirlər | Digər | Məcmu gəlirlər |
|-------------|---------------|---------------------|------------------|-------|----------------|
| 1 | 2 | 3 | 4 | 5 | 6 (2+3+4+5) |
| Cəmi | | | | | |

B. Şəxsi əmlak

| Nº | Adı | Xarakteristikası (aldığı və ya tikildiyi vaxt, texniki məlumatlar)* | Dəyərcə qiymətləndirilməsi ** |
|-------------|-----|---|-------------------------------|
| 1 | | | |
| 2 | | | |
| 3 | | | |
| Cəmi | | | |

* Mülkün, qarajın kvadratmetrlə sahəsi; avtomobilin texniki sazlıq səviyyəsi.

** Mülkün (texnikanın) satışından, icarəyə verilməsindən əldə olunan mümkün gəlirlər (manatla).

3. Sosial kömək

| Nº | Köməyin forması (pul yaxud natural, xidmət yaxud güzəşt) | Məbləği (manatla) | Faktiki ödəmələr | Köməyin istifadəsi haqqında qısa qeydlər |
|-------------|--|-------------------|------------------|--|
| 1 | | | | |
| 2 | | | | |
| 3 | | | | |
| Cəmi | | | | |

Sosial siğorta ilə bağlı vəsaitlərin ağırlıq yüksü Dövlət Sosial Müdafiə Fonduñun üzərinə keçirilməlidir. Bu məsələdə vacib problemlərdən biri Dövlət Sosial Müdafiə Fonduñun faktiki və real maliyyə potensialı arasında fərqə səbəb olan və tədqiqatda göstərilmiş əsas faktorların müvafiq dövlət orqanları tərəfindən diqqətə alınmasıdır, xüsusilə gizli əmək haqqı dövriyyəsinin leqallaşdırılması məqsədilə Beynəlxalq Əmək Təşkilatı kimi səriştəli qurumların ekspertləri ilə əməkdaşlığın qurulması zəruridir. Saxta əlillik və xəstəlik arayışları vasitəsilə fondun vəsaitlərinin təyinatından yayındırılması hallarının qarşısını almaq üçün, ilk növbədə Tibbi-əmək ekspert komissiyalarının, həmçinin işçilərə saxta tibbi arayışlar verən xəstəxana və poliklinikaların səlahiyyətli şəxslərinin fəaliyyətinə nəzarət mexanizmləri təkmilləşdirilməli, müvafiq qanunvericilik aktlarında onların məsuliyyəti ilə bağlı normalar da-ha da sərtləşdirilməlidir. Bundan əlavə, dövlətin sosial müdafiə sisteminin maliyyə modeli hazırlanmalı, orada yaxın onillik üçün sosial müdafiənin maliyyə ehtiyacları ilə yanaşı, dövlət, işəgötürən və işçinin sosial siğorta yükünün bazar münasibətlərinə uyğun bölgüsünün mexanizmləri işlənməlidir.

Dövlət büdcəsinin vəsaitləri hesabına ödənilən müavinətlərin pərakəndəliyi aradan qaldırılmalıdır. Eyni bir şəxs və ya sosial qrup müxtəlif adlar altında mövcud olan, amma mahiyyətcə eyni olan müxtəlif müavinətlərin beneficiarıdır. Bu halda vahid sosial müavinətlərin tətbiqi daha düzgün olardı.

Sosial yardımla əhatə olunan əhali qrupları ilə bağlı vahid informasiya bazası yaradılmalıdır. Sosial müdafiənin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı müfəssəl məlumatların əldə olunması problemli məsələdir. Bu cür məlumatlar Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün eyni dərəcədə vacibdir. Odur ki, Dövlət Sta-

tistika Komitəsi hər 3 strukturdan aldığı məlumatları emal edərək dövlət bütçəsi hesabına sosial müdafiə siyasəti ilə əhatə olunan əhali qrupları ilə bağlı vahid statistik informasiya bazası formalaşdırmalıdır.

Ayri-ayrı funksional istiqamətlərdə əks etdirilən sosial müdafiə vəsaitlərinin sosial müdafiə xərcləri bölməsində nəzərə alınması təmin edilməlidir. İlk növbədə dövlət bütçəsinin “Sosial müdafiə və sosial təminat” funksional bölməsinin adı “Sosial siyaset” xərcləri kimi formulə edilməli, bu bölmənin “Əhaliyə ödənişlər” iqtisadi maddəsində “hərbi qulluqçuların pensiya xərcləri”, “dövlət qulluqçularının pensiya xərcləri”, “tələbələr üçün təqaüd xərcləri”, “sosial pensiyaların ödənilməsi xərcləri”, “sosial müavinətlərin ödənilməsi xərcləri” kimi yarımmaddələr ayrı-ayrılıqda əks etdirilməlidir.

Çoxuşaqlı ailələr dövlət bütçəsindən vəsait almaq hüququ olan benefisiarlar kimi qəbul olunmalıdır. Bunun üçün ailələrin çoxuşaqlı sayılması üçün meyar müəyyən edilməli və bununla bağlı müvafiq qanunvercilik aktlarına əlavələr edilməli, “Çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında” Qanun qəbul edilməlidir.

İnernat evlərinin maliyyə vəsaitlərinə real ehtiyacını dəqiq müəyyən etmək üçün minimal bütçə təminatının müasir tələblərə cavab verən müütərəqqi normativləri və onların hesablama metodikası işlənməlidir. Bunun üçün hər il növbəti il üzrə bütçə layihəsinin hazırlanması mərhələsində internat evlərində yaşayan əlil və ahil insanlar üçün illik dərman, ərzaq, geyim və sanatoriya-kurort müalicəsi üçün tələb olunan xərclər əsasında bir nəfər üçün minimal yaşayış xərclərinin məbləği təsdiq olunmalıdır. Həmin məbləğ müəyyən olunarken inflyasiyanın proqnozlaşdırılan illik artım tempi nəzərə alınmalıdır. Məsələn, 2003-cü illə müqayisədə 2004-cü ildə dövlət bütçəsində qoca və əlillər üçün internat evlərinə ayrılan ərzaq xərcləri cəmi 1,9 faiz artdığı halda, rəsmi sta-

tistikanın məlumatına görə, ötən il üzrə ərzaq məhsullarının qiyməti 15 fazdən çox artıb.

Hesablama Palatası internat evlərində ərzaq, geyim və təmir xərclərinin təyinatı üzrə istifadəsi məsələlərinə diqqəti artırmalıdır.

Hesablama Palatasının məktəbəqədər təhsil müəssisələrində apardığı təftiş nəticəsində bündə vəsaitlərinin səmərəsiz istifadəsi və təyinatından yayındırılması ilə bağlı ciddi faktlar aşkarlanıb. Bu baxımdan oxşar maliyyə ekspertizalarının adıçəkilən internat evlərində də aparılması vacibdir.

Ayrı-ayrı humanitar təşkilatların və xeyriyyəçilərin internat evlərinə natural və pul yardımlarının ciddi uçot sistemi və onalara nəzarət mexanizmləri qurulmalıdır. Belə uçot mexanizmi olmadıqda natural yardımın bündə vəsaitləri hesabına alınmış mal və əşyalar kimi rəsmiləşdirilməsinə və həmin vəsaitlərin mənimsənilməsinə əlverişli şərait yaranır. Öz növbəsində bunun üçün hökumət internat evlərinin və orada yaşayanların ehtiyacları ilə bündəcənin imkanlarını müqayisə etməli, hansı ehtiyacların bündə vəsaitləri, hansı ehtiyacların kənar mənbələr hesabına ödənilməsini dəqiq bəyan etməlidir.

Təsdiq olunmuş bütün normativlər, həmçinin internat evlərinin bündələri orada yaşayan və işləyən hər bir kəs üçün əlçatan olmalıdır. Bu informasiyaların insanlar üçün əlçatan olması bündə vəsaitlərinin xərclənməsi üzərində ictimai nəzarətin təmin olunması biximindən olduqca vacibdir.

Müvafiq dövlət strukturları QHT-lərin iştirakı ilə əllillər və qocalar evlərində sosial xidmətin formalarını təkmilləşdirmək məqsədilə tədbirlər planı və ya program hazırlamalıdır. İnternat evlərində sakınların ərzaq və geyimlə təchizatından tutmuş orada yaşayan insanların istirahətinin təşkili məsələlərinə dək bütün istiqamətlər, hətta insanlarla davranış və onlara bəslənən münasibət belə so-

vet dövründən bəri heç bir dəyişikliyə məruz qalmayıb. Məsələn, qoca və əllillərə müxtəlif xidmətlərin göstərilməsi üçün müvafiq təşkilatları internat rəhbərləri seçir və xidmətin keyfiyyəti üçün ciddi tələblər mövcud deyil. Belə xidmətlərin göstərilməsini, sosial sifarişlərin yerinə yetirilməsini müsabiqə əsasında reallaşdırmaq düzgün olmaz mı? Odur ki, hazırlanan program və strategiyalarda bu tip vacib məsələlərin hər biri diqqət mərkəzində saxlanmalıdır.

Qaçqın və məcburi köçkünlər üçün müəyyən olunan adambاشına elektrik enerjisi normativlərinə yenidən baxılmalı, yaşayış şəraitindən, mənzilin ölçüsündən asılı olaraq bu normativlər fərqli olmalıdır. Qaçqın və məcburi köçkünlər üçün elektrik enerjisi tarifləri adambاشına yox, ailə təsərrüfatı üçün tətbiq olunmalıdır. Amma hətta bu halda da qaçqınların mənzil şəraitindən, ailə üzvlərinin sayından asılı olaraq enerji normativlərinin differensasiya edilməsi məsələsi diqqətdə saxlanmalıdır. Məsələn, 1 otaqlı mənzildə yaşayan qaçqın ailəsinin 4 otaqlı mənzildə yaşayan ailə ilə eyni həcmidə elektrik enerjisi məsrəf etməsi qətiyyən mümkün ola bilmez.

Dövlət Statistika Komitəsi və Maliyyə Nazirliyi sosial təminatla bağlı büdcə statistikasının təkmilləşdirilməsini nəzərdən keçirməli, xüsusilə də sair xərclər maddəsi ilə xərclənən vəsaitlərin hərəkətini izləməyə imkan verən hesabat formaları təsdiq etməlidir. Çalışmaq lazımdır ki, sosial təminatla bağlı xərclər programlaşdırılsın, büdcə hesabatlarına həmin xərclərlə bağlı analitik cədvəllər əlavə olunsun. Məsələn, parlamentə və ictimaiyyətə təqdim olunan hesabatlarda və büdcə məlumatlarında aydın görünməlidir ki, sosial təminat xərcləri çərçivəsində əllillər üçün nə qədər avtomobilin alınması, avtomobilə təmin edilməli olan neçə nəfərin belə vasitələrlə təmin olunmadığı üçün müvafiq kompensasiya almaq hüququnun olduğu və s. öz əksini tapmalıdır.

ƏLAVƏ 1

Sosial müdafiə və sosial təminat xərclərinin dinamikası

| Göstəricilər | İllər | | |
|---|-------------------|----------------------|-------------------|
| | 2003 (hesabat) | 2004 (gözlənilən) | 2005 (proqnoz) |
| Sosial müdafiə və sosial təminata ayrılibdir, cəmi (mlrd. manat) | 1069,9 | 1192,1 | 1498,9 |
| Sosial müdafiyyə ayrılibdir, cəmi (mlrd. manat) | 768 | 848 | 1072 |
| Sosial təminata ayrılibdir, cəmi (mlrd. manat) | 301,9 | 344,1 | 426,9 |
| Sosial müdafiə xərclərinin məcmu bölmə xərclərində xüsusi çəkisi (%-lə) | 71,8 | 71,2 | 71,5 |
| Sosial təminat xərclərinin məcmu bölmə xərclərində xüsusi çəkisi (%-lə) | 28,2 | 28,8 | 28,5 |
| Sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsinin məcmu xərclərində xüsusi çəkisi (%-lə) | 17,2 | 15,2 | 14,8 |
| Sosial müdafiə və sosial təminat xərclərinin ÜDM-ə nisbəti (%-lə) | 3,1 | 2,9 | 3,1 |
| ÜDM-nin nominal artımı, əvvəlki ilə nisbətən %-lə | 15,6 | 14,9 | 18,6 |
| Dövlət büdcəsi xərclərinin artımı, əvvəlki ilə nisbətən %-lə | 24,2 | 25,8 | 29,5 |
| Sosial müdafiə və sosial təminat xərclərinin artımı, əvvəlki ilə nisbətən %-lə | 12,5 | 5,8 | 65,8 |
| o cümlədən Sosial müdafiə xərclərinin artımı | 11,4 | 10,4 | 13,9 |
| Sosial təminat xərclərinin artımı | 25,7 | 26,4 | 24,1 |

ƏLAVƏ 2

Sosial təminat xərclərinin dinamikası

| Göstəricilər | İllər üzrə xərclərin məbləği (mln. manat) | | Əvvəlki ilə nisbətən, %-lə | |
|--|---|----------|----------------------------|----------|
| | 2004 | 2005 | 2004 | 2005 |
| Qocalar üçün internat evləri üzrə | 2455,6 | 2747,0 | 8,1 | 11,9 |
| Əlliillər üçün internat evləri üzrə | 5045,1 | 6591,6 | 22,9 | 30,6 |
| Əmək və əhalinin sosial müdafiəsi mərkəzləri üzrə | 14412,4 | 33448,4 | -7,6 | 2,3 dəfə |
| Tibbi-Əmək Ekspert Komisiyaları üzrə | 741,9 | 921,9 | 66,3 | 24,3 |
| Sosial təminat üzrə sair idarə və tədbirlər üzrə | 17176,4 | 18828,5 | 13,5 | 9,6 |
| Pulsuz nəqliyyat vasitələri almağa hüququ olan və belə vasitələrlə təmin olunmayan əlliillərə xərclərin ödənilməsi | 159,5 | 170,9 | 3,4 dəfə | 7,2 |
| Qaçqınların və məcburi köçkünlərin məskunlaşması və onlara yardım göstərilməsi | 297652,0 | 364225,6 | 12,5 | 22,4 |

ƏLAVƏ 3

**Sosial müdafiə xərclərinin strukturunda
baş verən dəyişikliklər**

| Göstəricilər | İllər | | | |
|---|-------------------------|--|-------------------------|--|
| | 2004 | | 2005 | |
| | Məbləğ (mlrd. manat) | Əvvəlki ilə nisbətən artım (azalma) %-lə | Məbləğ (mlrd. manat) | Əvvəlki ilə nisbətən artım (+), azalma (-), %-lə |
| Uşaqlı ailələrə dövlət müavinətləri | 163 | 2,5 | 157 | -3,7 |
| Sosial pensiyaçılın ve onlara bərabər tutu- lanların pensiyasının ödənilməsinə | 76,3 | 1,7 | 85 | 11,4 |
| Dövlət bütçəsinin vəsaiti hesabına pensi- yalara əlavə olunan müavinətlərin ödənil- məsinə | 501,7 | -14,3 | 621 | 23,8 |
| Kommunal, nəqliyyat ve digər xidmətlər üzrə güzəştərin əvəzinə ve- rilən müavinətlərin ödənilməsinə | 107 | 0,0 | 209 | 95,3 |

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının 2004-cü il dövlət bütçəsi zərfi
 2. Azərbaycan Respublikasının 2005-ci il dövlət bütçəsi zərfi
 3. "Konvensiyalar və Tövsiyələr". Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı-1996
 4. Azərbaycanın statistik göstəriciləri-2004. Bakı, DSK, 2004
 5. Büdcə bələdçişi. «Ekspert» jurnalı, Bakı -2003
 6. «Экономические основы системы. Социальной Защиты»
Москва-1997, стр 8, С.В.Кадамцева
 7. Под редакцией Зубкова А.Ф. “Экономика труда.
Социально-трудовые отношения”. “Экзамен”, Москва -2003
- .

MÜNDƏRİCAT

| | |
|---|----|
| Giriş | 3 |
| Dövlət - vətəndaşın sosial müdafiəcisi | 6 |
| Sosial müdafiə və sosial təminat xərcləri | 9 |
| Ümumi büdcə məlumatları | 10 |
| 1. Sosial müdafiənin maliyyələşdirilməsi | 13 |
| 1.1. Sosial müdafiə xərclərinin strukturu | 14 |
| 1.2. Sosial müdafiə xərclərinin təhlili | 23 |
| 2. Sosial təminatın maliyyələşdirilməsi | 41 |
| 2.1. Sosial təminat xərclərinin strukturu | 42 |
| 2.2. Sosial təminat xərclərinin təhlili | 47 |
| Yekun | 65 |
| Ədəbiyyat | 76 |

Redaktor: *Rövşən AĞAYEV*
Texniki redaktor: *Samir ƏLİYEV*
Korrektor: *Tural MƏMMƏDOV*
Operator: *Sona MƏMMƏDOVA*

**Yığılmağa verilib 10.05.2005
Çapa hazırlanıb 25.05.2005
Həcmi 5,0 şərti ç.v.
Tiraj 500**

Kitab pulsuz paylanır

**Kitab “CBS polygraphic production”
mətbəəsində çap olunub.**